

Günəş Sərqdən doğur!

№ 149 (5430), 2021-ci il

Qiyməti 40 qəpik

SƏRQ

Müstəqil İctimai-siyasi qəzet

www.sherg.az

21 avqust 2021-ci il (şənbə)



Daha 3968 nəfər koronavirusa yoluxub

21 nəfər ölüb, 1151 nəfər müalicə olunaraq sağalıb

(səh.6)



"Heç kimin buna şübhəsi olmasın"

"Türkiyənin Azərbaycana dəstəyi sonadək davam edəcək"

"İşğaldan azad edilmiş Qarabağ torpaqlarında Ermənistan Silahlı Qüvvələri terəfindən atəşkesin pozulması hallarını və bununla əlaqədar bütün hədəfərləri yaxından izləyirik".

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

(səh.2)

NATO-nun Baş katibi Azərbaycana minnətdarlılığını bildirib



Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu NATO ölkələrinin xarici işlər nazirlərinin Əfqanistandakı vəziyyətlə bağlı telekonfransında iştirak edib.

(səh.2)

Nazirlər Kabineti yanında Operativ Qərargah növbəti dəfə brifinq keçirib. Brifinqdə koronavirusla bağlı ölkədə mövcud vəziyyət barədə məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.

Brifinqdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdürü Şahmar Mlösümov vurgulayıb ki, dünyada pandemiya davam edir.

Sərtləşməyə getməyə ehtiyac olmadı

Prezidentin köməkçisi: "Peyvəndlənməni 60 faizə qaldırıra bilsək, pandemiya bitəcək"



(səh.3)

Xankəndi erməniləri Azərbaycandan iş istəyir

Kiçik bir ərazidə zorla girov saxlanan ermənilərin belə bir addım atması gözlənilən idi



(səh.8)

✓ Avropa İttifaqı yardım əlini uzadır

Təşkilat Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına kömək etməyə hazırlıdır

(səh.2)

✓ Tatyana Poloskova: "Çox istərdik ki, rəsmi Bakı sülhməramlılarla bağlı peşman olmasın"

(səh.5)

✓ Vüqar Səfərliyə ittiham aktı elan olunub

Məhkəmədə Əli Həsənovun şahid qismində dindirilməsi barədə vəsatət qaldırılıb

(səh.6)

✓ Azərbaycanlı iki əmioğlu Rusiyada yol qəzasına düşərək ölüblər

(səh.7)

"Heç kimin buna şübhəsi olmasın"

"Türkiyənin Azərbaycana dəstəyi sonadək davam edəcək"



Türkiyənin milli müdafiə naziri: "Ermənistan Silahlı Qüvvələrinin təxribatlarını yaxından izləyirik"

"İşgaldən azad edilmiş Qarabağ torpaqlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması hallarını ve bununla əlaqədar bütün hadisələri yaxından izləyirik".

Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir Azərbaycan və Türkiyənin dövlət başçıları, habelə müdafiə nazirləri seviyyəsində six müzakirələrin aparıldığını qeyd edib:

"Ölkə başçıları - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev, həmçinin mən və dəyərli müdafiə naziri Zakir Həsənovla gecə-gündüz demədən temaslarımızı da-

vam etdiririk. Dolayısıyla, azad edilmiş torpaqlarda atəşkəsin pozulması hallarını yaxından müşahidə edirik, telebimiz və arzumuz isə ondan ibaretdir ki, Ermənistən herbi-siyasi rəhbərliyi bu kimi hal-lara son qoysun və regiona sülh, əmin-amanlıq gəlsin".

Hulusi Akar Azərbaycan və Türkiyənin daim sülhün və rifahın təmin edilməsi üçün lazımi addımları atdığını vurğulayıb:

"Bu mənada, qeyd etdiyimiz atəşkəsin pozulması hallarının heç kimə bir faydası yoxdur. Türkiyə olaraq biz dünən də, bu gün də Azərbaycanın yanındayıq və onun haqlı mübarizəsini dəstekleyirik. Bu dəstəyi sonadək davam etdirəcəyimizə heç kimin şübhəsi olmasın" - nazir elave edib.

Hulusi Akar bildirib ki, Azərbaycan və Türkiye daim sülhün və rifahın təmin edilməsi üçün bütün lazımi addımları atır:

"Türkiyə olaraq biz dünən də, bu gün də Azərbaycanın yanındayıq və onun haqlı mübarizəsini dəstekleyirik. Bu dəstəyi sonadək davam etdirəcəyimizə heç kimin buna şübhəsi olmasın", - türkiyəli nazir vurğulayıb.

Avropa İttifaqı yardım əlini uzadır

Təşkilat Azərbaycanla Ermənistən arasında sərhədlərin delimitasiyasına kömək etməyə hazırlır



Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistən arasında sərhədlərin delimitasiyasına kömək etməyə hazırlır.

Bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən

məlumat verilib.

Qeyd edilir ki, təşkilat 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistən arasında imzalanan üçtərəflı bəyanatdan sonra herbi əməliyyatların da-yandırılmasını alqışlayır:

"Əi tərəfləri atəşkəs razılaşmalarına ciddi riayət etməye və insan itkisinin qarşısını almağa çağırır. Əi mübahisələrin həlli vasitəsi kimi güclətəbiləcək edilməsinin qəti əleyhinədir. Təşkilat Ermənistənla Azərbaycan arasında beynəlxalq seviyyədə tanınmış sərhəddə gərginliyin dərhal dayandırılmasına, təmkinli olmağa, delimitasiya və demarkasiya prosesinə başlamağa çağırır. Əi sərhədlərin delimitasiyasına kömək etməyə hazırlır".

ABŞ Kabil hava limanına 5,8 min əsgər yerləşdirib

ABŞ təxliyə işlərinin həyata keçirilməsi və təhlükəsizliyin qorunmasına yardım etmək üçün təxminən 5,8 min amerikalı əsgəri Kabil hava limanına "köçürüb".

"Report" xəber verir ki, bu barədə "Reuters" agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yaxın günlərdə bu kontingent 6 min nəfərə çatdırılacaq.

ABŞ generalı Henk Taylor dünən hava limanında 5,2 mindən çox ABŞ əsgərinin olduğunu söyləmişdi.

NATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi

Yens Stoltenberq bildirib ki, yeni hökumətin diplomatik cəhətdən tanınması onların sonrakı fəaliyyətindən asılıdır

NATO Əfqanıstandakı missiyasını başa vurub, müttəfiq lər hazırda ancaq Kabil aeroportunun ərazisindən yerləşirlər.

Bu barədə Alyansın XİN başçılarının videokonfransının neticələri barədə danişan baş katib Yens Stoltenberq deyib.

"NATO Əfqanıstandakı hərbi missiyasını başa vurub. Müttəfiqlər hazırda aeroport ərazisindədirlər. Bütün qüvvələrin çıxarılması və bütün avadanlıqların qaytarılması üçün müxtəlif ölkələr əllerindən gələni etdilər", - Stoltenberq deyib.

Alyansın baş katibi bildirib ki, hər bir ölkə Əfqanistana çatdırılmış silah və avadanlıqla görə cavabdeh idi.

"Nələrse məhv oldu, nələrse orada qaldı", - Əfqanıstandakı missiya bitəndən sonra avadanlığın taleyinin necə olacağı barədə suala cavab verən baş katib söyleyib.

"Bir sıra üzv ölkələr bugünkü



görüşdə əfqanlıları qəbul etmək barədə təkliflər verdilər. Əgər onları təxliyə edə bilək, həmin adamları müvəqqəti və ya daimi əsaslarla qəbul etməyə hazır ölkələr var. Onlar həmçinin Əfqanıstandakıları getirmək üçün təyyarələr göndərməyə hazır oludularını da dedilər", - Stoltenberq bildirib.

"Yeni hökumətin diplomatik cəhətdən tanınması onların sonrakı fəaliyyətindən asılıdır, ancaq Əfqanistənla artıq indidən əlaqə saxlamaq lazımdır, bəzi tərəfdəşlərimiz bunu edirlər", - o deyib.

Stoltenberq izah edib ki, bu cür kontaktlar faydalıdır, məsələn, insanların Kabil aeroportunu hərəkətini təşkil etmək və ümumi vəziyyətə nəzarət etmək üçün.

NATO-nun Baş katibi Azərbaycana minnətdarlılığını bildirib

Türkiyənin xərçi işlər naziri Mövlud Cavuşoğlu NATO ölkələrinin xərçi işlər nazirlərinin Əfqanıstandakı vəziviyətə bağlı telekonfransında iştirak edib.



Bu barədə nazir özünün "twitter" səhifəsində yazıb.

Qeyd edək ki, NATO ölkələrinin xərçi işlər nazirləri iclasdan sonra qəbul etdikləri bəyanatda Əfqanıstanda şiddet və zorakılığın dərhal dayandırılması üçün çağrıış ediblər.

İclasdan sonra jurnalistlərin suallarını cavablaşdırıran NATO Baş Katibi Yens Stoltenberq Türkiyənin Kəbildeki Həmid Kərzai adına Beynəlxalq Hava Limanının mühafizəsindən əmək rol oynadığını bildirib. Baş katib deyib ki, NATO bu ölkədəki hərbi mövcudluğunu başa çatdırısa da, hava limanında təhlükəsizliyə dəstək verir.

NATO baş katibi terror təşkilatlarının yenidən yuva qurmasına icazə verməyəcəyini deyərək Kəbildeki hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyatı rollarına görə Türkiyə, ABŞ və İngiltərə ilə yanaşı Azərbaycana da təşəkkürünü bildirib: "24 saat evakuasiya üçün çalışırıq. Türkiye əsas rol oynayır. Xüsusi Kəbildeki hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyatı rollarına görə Türkiye, ABŞ və İngiltərə təşəkkür edirəm. Hava limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə Azərbaycana da minnətdarıq".

İmran Xanın tapşırığı var

Pakistan xərçi işlər naziri Əfqanistana görə Bakıya gelir

Pakistan xərçi işlər nazir Şah Mahmud Qureysi Əfqanıstandakı vəziviyəti müzakirə etmək üçün Azərbaycana gələcək.

Sputnik Azərbaycan Pakistan KIV-nə istinadən xəber verir ki, səfər Pakistanın Baş naziri İmran Xanın tapşırığı ilə gerçekleşəcək.

Pakistanın xərçi işlər naziri jurnalistlərə açıqlamasında Əşref Qəni hökumətinin başlığı Talibən əleyhine tebligatın yalan olduğunu bildirib: "Qorxu var idi ki, Talibən qızların təhsilinə qadağə qoyacaq. Lakin bu baş vermir. Talibən ümumi əvvəl etdi, məktəbləri və müəssisələri açdı. Onlar elan etdilər ki, intiqam almayıcaqlar. Onları inдиye qəder atdıqları adımlar dinc xarakterlidir və bu, təqdirə layiqdir".

Qureysi vurğulayıb ki, Baş nazir İmran Xanın tapşırığı ilə Aşuradan sonra Özbəkistan, Tacikistan, Azərbaycan və İранa səfər edəcək: "Əfqanıstanda hökm sürən vəziviyəti qonşu ölkələrlə müzakirə edəcəyik və Əfqanistən probleminin sülh yolu ilə həll edilməsi üçün onlara gələnlər yanaşı, məsləhətləşəcəyik. Əfqanıstanda dünyadan qəbul edəcəyi bir düzən istəyirik".

PKK sözçüsü zərəsizləşdirildi

Terror təşkilatıraqın şimalında PKK/KCK tərəfindən işgal edilən Sincar bölgəsində fəaliyyət göstərən qolu YBŞ-nın sözçüsü Həsən Səid zərəsizləşdirilib.



Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) məlumatına görə, o, avtomobilde olarkən partladılib. Belə ki, Həsən Səid axtarılan PKK-çılarından biri idi.

Nazirlər Kabinetin yanında Operativ Qərargah növbəti dəfə brifinq keçirib. Brifinqdə koronavirusla bağlı ölkədə mövcud vəziyyət barədə məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb. Brifinqdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyaseti şöbəsinin müdürü Şahmar Mövsümov vurğulayıb ki, dündəyada pandemiya davam edir. O qeyd edib ki, son günler ərzində Azərbaycanda da koronavirusa yoluxma sayı kifayət qədər yüksəkdir:

"Bu gün hər hansı sərtləşdirməyə getməyə ehtiyac yoxdur. Bu vəziyyət həkimləri də yorub. Həkimlər 2 ilə yaxındır məzuniyyətə çıxmayıb. Amma bu gün bu xəstəliyin öhdəsindən gəlirik. Lakin biz hiss etsek ki, xəstəxanalar xəste ilə dolur, növbəti addimların atılması müzakirə oluna bilər. Pandemiyadan çıxış yolu peyvəndlənmədir. Peyvəndin də təhlükəsiz olması haqda kifayət qədər məlumat verilib. Bu gün 6 milyon dozaya qədər vaksin vurulub və hər hansı eks təsir müşahidə edilməyib. Peyvəndləməye elmi işlər, məqalələrə əsaslanaraq başlamışdır. Artıq bizim əlimizdə olan rəqəmlər nəzəriyyə deyil. Vaksinin təhlükəsiz olması da heç kəsde şübhə doğurmamalıdır. Bu gün COVID-19-dan ölümlərin 99 faizi vaksin olunmayanlardır. Bir neçə hallarda istintaq əməliyyatlarından sonra bəlli olub ki, xəstəxanada olan insanların bəziləri özünü peyvənd olunmuş kimi təqdim edənlərdir".

Aktivlik artırırsa, yoluxma sayı da kəskin artır

Prezidentin köməkçisi bu ki- mi halların araşdırıldığını bildirib: "Həkimlər ve kiçik tibbi personal arasından da insanlar tutulub. İnsanlar neinki öz həyatı ilə oynayır, həm de dövlətin siyasetinə xələl gətirirlər. Buna hansısa əsas getirmek qeyri-mümkündür. Müvafiq dövlət organları bununla mübarizəni davam edəcək. Həmin şəxslər buradan da müraciət edirik ki, onlar çox ciddi cəzalandırılacaqlar. Sentyabrın 1-dən böyük ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVID pasportu ile olacaq. Eyni zamanda bu, ali təhsil müəssisələrinde tələbələrdən də isteniləcək. Aktiv koronavirus xəstələrinin hər hansı ailə şənliyinə gəlməsi qatılıklıdan başqa bir şey deyil". Prezidentin köməkçisinin sözlərinə görə, bu, birgə mesuliyyətdir: "Hər bir vətəndaş öz addimlarına məsuliyyətlə yanaşsa, biz vaksinasiyada uğur əldə edəcəyik. Bu gün bizdə xəstəxanalarda ciddi təzyiq olmasına səbəb peyvəndləmədir. Buzdə bu gün 24 faiz peyvəndləmə edilib. Biz bunu 60 faizə qaldıra bilsek, Azərbaycanda pandemiya bitəcək. Ona görə yaxınlarımıza peyvəndləmeye çağırıraq. Həftə sonu nəqliyyatın qapalı saxlanılmasının əsas məqsədi aktivliyin aşağı salınmasıdır. Prezidentin köməkçisi qeyd edib ki, aktivliyin artması statistikadan da görür: "Aktivlik artırısa, yoluxma sayı da kəskin artır. Bununla bağlı sentyabrın ortalarında epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul oluna bilər".

Sərtləşməyə getməyə ehtiyac olmadı

Prezidentin köməkçisi: "Peyvəndlənməni 60 faizə qaldıra bilsək, pandemiya bitəcək"



Aktivlik artırısa, sentyabrda epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul olunacaq

Sentyabrın 15-də məktəblərdə dərslər ənənəvi qaydada başlaya bilər

Prezidentin köməkçisi bildirib ki, bu gün uşağı məktəbə gedən valideynlərdən COVID pasportu istənilimir: "Belə bir tələb qoyulmayıb. Amma təhsil işçiləri ile bağlı belə bir tələb var. Qeyd edim ki, Azərbaycandan xarici ölkəyə gedəndə iki tələb var. Birinci, Azərbaycanın, ikinci, getdiyi ölkənin tələbidir. Azərbaycan vətəndaşı Azərbaycandan çıxırsa, COVID pasportu varsa, PZR testine ehtiyac yoxdur. Amma qəbul edən ölkə PZR testi tələbi qoyursa, onda bu test olunmalıdır. Azərbaycanda COVID xəstəxanalarında 10 mindən çox yatağımız var. Dövlət tərəfindən kifayət qədər böyük işlər görülüb. Bu gün hamımız bir olub peyvəndləməyə getməliyik. Normal həyata qısa müddətə qayıtmak üçün hamımız vaksinasiyadan keçməliyik".

Önəmli olan yoluxma əmsalıdır

Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrollu departamentinin müdürü Yaqut Qarayeva bildirib ki, dünyada koronavirusa yoluxanların sayı 210 milyonu, ölümlərin sayı isə 4 milyonu keçib. O vurğulayıb ki, hələ də ən çox yoluxma ABŞ, Hindistan və Braziliyadadır: "Son günlərdə Azərbaycanda da yoluxma sayında keşkin artım müşahidə olunur. Hər zaman vurğulayıram ki, bizim üçün önemli olan yoluxma əmsalıdır. Bu gün 23 faiz yoluxma əmsali görüruk. Avqustun 1-də isə bu rəqəm 7 faiz idi. 20 gün ərzində çox ciddi artım müşahidə edilib. Hər birimiz vətəndaş məsuliyyətini dərk etmeliyik. Hər birimiz

anlamalılığında, bütün ölkədə olan çarpayı fondu yalnız COVID üçün istifadə oluna bilmez. Hazırkı Azerbaycanda 18 pandemiya müəssisəsi fəaliyyət göstərir. 11 müəssisə Bakı-Abşeronada, 7-si regionlardadır. Ehtiyat tibb müəssisələri mövcuddur. Buzdə modul tipli xəstəxanalar da daxil olmaqla 40-a yaxın pandemiya xəstəxanası fəaliyyət göstəridi. Avqust ayının 1-də xəstəxanalarda cəmi 808 xəstə var idisə, dünən artıq bu rəqəm 4 mini keçib. Bu da çox ciddi artımdır. Biz yenidən qaydalara qayıtmalıq. Ehtiyat tibb müəssisələrinin mövcudluğu bizi rahatlaşdırmamalıdır. Hər bir xəstəliyin profilaktikası onun müalicəsindən daha üstün tutulmalıdır".

Tənəffüs aparatına qoşulan xəstələrin isə 97 faizi vaksin olunmayanlardır

Ü.Qarayevanın sözlərinə görə, mart ayından bu günə qədər COVID-19-a yoluxub reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayınlardır: "Vəziyyəti ağırlaşış sənəti tənəffüs aparatına qoşulan xəstələrin isə 97 faizi vaksin olunmayınlardır. Təessüf ki, koronavirusdan vefat edənlərin 99 faizi vaksin olunmayan vətəndaşlarımızdır. Əhalinin peyvəndlənməsindən hər iki dozani qəbul etmiş vətəndaşların sayı əsas götürülür. Bu isə o deməkdir ki, inqiyadək əhalinin 24 faizi vaksin olunub. Vaksinasiya 100 faiz effektiv deyil. Buna baxmayaraq, bu güne qədər Azərbaycanda vaksin olunanların arasında sadəcə 0,6 faiz yoluxma hələ müşahidə olunub. Bu gün bütün dünyada 788 milyon doza koronavirusa qarşı vaksin vurulub. ABŞ, İsrail, Almaniya, Avropa ölkəleri, Rusiya və Türkiyədə əhali daha çox vaksin olunub. Azərbaycanda 6 milyon ümumi vaksin vurulub. Buzdə 2 dozani qəbul etmiş vətəndaşla-

rın sayı əsas götürülür. Eyni zamanda yanvar ayından bu günə qədər bütün vaksinasiya məntəqələrində vicdanla çalışan bütün tibb işçilərinə təşəkkür edirəm. Bəzi xoşagelməz hərəkətlər edən tibb işçiləri onların əməyinə heç bir halda kölgə sala bilməz. Əgər ÜST hansısa vaksinin istifadəsinə icazə verirse, bu o deməkdir ki, həmin vaksin effektivdir. Həc bir vaksin effektivliyi 100 faiz olmur. Hər zaman orada effektivlik faizi olur. Bu gün Azerbaycanda istifadə olunan vaksinlərin effektivliyi ÜST-nin qoymuş olduğu tələblərə uyğundur. Epidemiologiyada əlavə doza əvvəlki təcrübələrdə də olub. Bu, əldə olunmuş immunitetin daha uzun müddət davam etməsi üçün tövsiyə olunur".

Vaksin 6-8 ay müddətində effektivdir

Y.Qarayeva bildirib ki, ən böyük ehtimala əsasən, vaksinin 6-8 ay müddətində effektivliyi təsdiqlənir: "Ona görə də bütün elm aləmində düşünürler ki, 6 aydan sonra əlavə dozanın verilməsi tövsiyə olunur. Artıq bu haqda "Sinovac" şirkəti rəsmi məlumat da yayıb. Xüsusiye yaşılı insanlarda effektivlik haqqında məlumatlar var. Yaşılı insanlar əlavə dozunu vurdुqda qanda olan immunoqlobulin sayı artır. Ona görə də tövsiyə edirik ki, yaşlılar, immun problemi olan insanlar, tibb işçiləri 6 ay keçəndən sonra əlavə 1 doza da vurdursalar, daha effektiv olar. Vaksinlər çox önemlidir. Vaksinasiya mütləqdir. Profilaktika hər zaman müalicədən daha effektivdir. Vaksin olmayan zamanlarda ailelərde 5 yaşa qədər uşaqlar sağ qalmır. Təkrar yoluxma faizi çox aşağıdır. İlk yoluxma ötən ilin fevral ayında idil və say çox az idil. Mütləq olaraq hər bir təkrar yoluxma qeydiyyata alınır. Uşaqlara COVID-19 peyvəndinin vurulması vaksin şirkətləri tərəfindən tövsiyə edilmir. Lakin bəzi ölkələrdə uşaqlara peyvənd vurulur. Bu barədə Azərbaycanda hələlik bir qərar yoxdur. Beynə-

xalq təşkilatlar tərəfindən bu məsələ ilə bağlı her hansı qərar olarsa, bizzəd də bu tətbiq olunacaq.

Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov isə qeyd edib ki, risk qrupunda olan 18 yaşa qədər şəxslər poliklinikalara müraciət edə və əger həkim məsləhət bilsə, onlar vaksin oluna bilərlər.

Vətəndaşların randevu götürmədən tibb müəssisələrinə yaxınlaşmasının problem yaratdığını deyən Yaqut Qarayeva əlavə edib ki, bizim tibbi olaraq istədiyimiz vətəndaşların randevu götürərək gələməsidir: "Amma təsəssüf ki, bu tərəfdən vətəndaşlara basqı edə bilmərik. Vətəndaşlara tövsiyə edirik ki, öncədən randevu götürsünler, tibb müəssisələrinə tövsiyəmiz odur ki, randevu götürən vətəndaşlara üstünlük versinlər".

COVID pasportundan istifadə ilə bağlı xüsusi mobil tətbiq yaradılıb

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev deyib ki, "ASAN Xidmət" tərəfindən COVID pasportundan istifadə ilə bağlı xüsusi mobil tətbiq yaradılıb. Bu tətbiqdən istifadə edən vətəndaşlardan xüsusi heç nə tələb olunmur. Sadəcə vətəndaşların ya COVID pasportu, ya da şəxsiyyət vəsiqəsi üstündə olmalıdır. COVID pasportunu vətəndaşlar həm e-təbib-dən, həm də my.gov.az-dan əldə edə bilərlər. Yegane xahiş bu cü məkanlara giriş üçün peyvənd olunmayanların peyvənd olunmasıdır. Bu prosesdə ikinci tərəf tətbiqdən istifadə edən obyektlərin əməkdaşlarıdır. Bu müəssisələrin hər birinin icaze.gov.az portalında qeydiyyatı var. Onlara bu tətbiqdən istifadə təlimatı göndəriləcək. Əlavə suallarla bağlı bu obyektlərin sahiblərinə dəstək göstəriləcək. Hər bir şirkət sahibi öz əməkdaşlarının neçə faizinin vaksin pasportu olub-olmamasını icaze.gov.az portalından izləyə və buna uyğun şirkətdaxili qərarlar vere bilər. Şirkət sahibləri bu portalda olan şəxsi kabinetlərinə öz işçilərini görə və ona uyğun müvafiq tədbir görə bilər. "ASAN xidmət" mərkəzlərində COVID pasportu tələb olunacaq deyə "ASAN xidmət" mərkəzlərinə kütüvə axın var. Bu, epidemioloji vəziyyəti gərginləşdirən amildir. "ASAN xidmət" mərkəzlərində xidmətlər üçün elektron növbə sistemi var və hər kəs bu tətbiqi telefonla yükleyə, gəlməmişdən əvvəl onlayn qaydada növbə götürə bilər. Vətəndaşlardan xahiş edirik ki, vaxtlarına qənaət etsinlər, həm də risklər almadan əvvəlcədən növbə götürsünlər".

(Davamı səh.4)

Sərtləşməyə getməyə ehtiyac olmadığı

Prezidentin köməkçisi:

"Peyvəndlənməni 60 faizə qaldırma bilsək, pandemiya bitəcək"



www.koronavirusinfo.az

(Əvvələ səh.3)

"Ölkənin gələcəyi hər birimizdən asılıdır"

Brifinqdə Daxili İşlər Nazirliyinin Mətbuat xidmetinin şöbə rəisi Elşad Hacıyev deyib ki, heç bir məhdudiyyətlər olmayıcaq və əvvəlki qaydalar qüvvədə saxlanılır. O xatırladı ki, qarşıdan tədris ili gelir, dərsler başlayacaq: "Tədrisin əyani formada davam etdirilməsi üçün hər bir vətəndaş məsuliyyətli olmalıdır. Heç bir məsələdə güzəşə getməməliyik".

E.Hacıyev dövlət qurumlarının işini ağırlaşdırılmamaq üçün vətəndaşları diqqətli olmağa çağırıb: "Monitoring qruplarına cəlb olunan polis əməkdaşları həm də mülki geyimde xidmət həyata keçirəcək. Monitoringlər həmçinin təhsil müəssisələrində də aparılacaq. Əyani tədris cəlb olunan 18 yaşdan yuxarı tələbələrin COVID pasportu olmasa, həmin təhsil müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyacaq. Karantin qaydalarına əməl etməyən ictimai-işə obyektlərinin, vətəndaşların sıx olduğu müəssisələrin rəhbərləri bilsinlər ki, əger nəticə çıxmalar, fəaliyyətlərinin dayandırılması qanunvericilikdə nəzərdə tutulur".

O, vətəndaşlardan etinasiqliq gördükdə bu barədə məlumat verməyi xahiş edib: "Ölkənin gələcəyi hər birimizdən asılıdır. Fəaliyyətinə icazə verilən sahələrde aktiv koronavirus xəstəsi aşkarlanarsa, burada cinayet norması işə düşdüyü üçün həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bu gün dövlətin tətbiq etdiyi siyasetə ironiya ilə yanaşanlar, əməl etməyənlər bu xəstəlikdən dünyasını dəyişdilər. Bu gün tibbi maskadan düzgün istifadə edilməməsi halları var".

E.Hacıyev Bakı Metropolitenində karantin qaydalarına ciddi əməl edildiyini vurgulayıb: "Bakı Metropolitenində bu iş çox yaxşı qurulub. Bunun nəticəsidir ki, metroda aktiv koronavirus xəstəsi aşkarlanmayıb. Avtobuslara, xüsusiət aktiv koronavirus xəstələrini minməməyə çağırıraq. Növbəti aydan artıq paytaxt ərazisində yüklenmə yaranacaq. Tələbələrin Bakıya gəlişi gözlənilir. Paytaxtin mərkəzi küçələrində sıxlıq yaranacaq. Ona görə bu norma və qadağalara ciddi əməl edilməlidir. "Kiçik tutumlu ticaret obyektlərində COVID pasportu tələb olunmur, iri ticaret müəssisələri və iaşə obyektləri ilə bağlı isə Nazirlər Kabinetinin qərarı var".

O bildirib ki, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, vaksinasiyadan keçməlidir: "Bu vətəndaşlar heç bir məhdudiyyətlə qarışlaşdırıb. Digər tərəfdən indi epidemioloji vəziyyət sabitdir, hazırda metroya giriş sərbəstdir. Ancaq Metropolitenin işçiləri və əraziyə xidmət edən polis əməkdaşları tərəfindən vaxtaşını seçim əsasında yoxlamalar aparılır. Hərəket yoxlanılması, aktiv koronavirus xəstələri ilə bağlı fakt daxil olarsa, həmin insanların metrodan uzaqlaşdırılması ilə bağlı tədbir görülür. Burada həm canlı yoxlama, eləcə də vizual baxış, biometrik kameralar vasitəsilə metro istifadəçilərinin ümumi hərəkətine nəzarət olunur".

Aynurə Pənahqızı

"Bizimlə əməkdaşlıq Kreml üçün daha sərfəli olar"

Əziz Əlibəyli: "Bakı və Ankaranın birgə hərəkət etdiklərini nəzərə alsaq, deməli, Moskva Qərbə qarşı mübarizədə ciddi güc qazana bilər"

Rusiya XİN sözcüsü Mariya Zaxarova mətbuat konfransı keçirib. O, Qarabağla bağlı 10 noyabr üçtərəfli bəyanatını prioritət adlandırdı. "Cənubi Qafqazdakı situasiya Rusiyanın diqqətindədir.

Üçtərəfli bəyanatın icrası prioritət təşkil edir. Rusiya Azərbaycan və Ermənistən münasibətlərinin kompleks şəkildə normallaşmasının tərəfdarıdır", - sözü bəyan edib.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Zaxarovanın açıqlamasını "Şərq"ə şərh edib:

"Rusyanın Ermənistəni silahlandırması daxildəki revanşist əhval-ruhiyəni bir az da artırır. Məsələ ondan ibarətdir ki, müharibədən sonra Azə-

baycanın xeyrinə dəyişən güc balansını indi süni şəkildə bərabərəşdirmək isteyirlər. Bu isə Moskvanın öz imzasına hörmətsizlik etməsidir. Artıq Azərbaycanla hesablaşmaq lazımdır. Azərbaycan ətrafında Türkiye və Pakistanın da daxil olduğu geniş müttəfiqlik şəbəkəsinin yaranması qarşı tərəfə siqnal olmalıdır. Yeni reallığın forma-laşlığı nəzərə alınmalıdır".

Ə.Libəyli, həmçinin Kreml üçün ideal variantın nə olduğunu açıqlayıb: "Rusyanın imperialist siyaseti Azərbaycana yox, onun özünə təhdididir. Odur ki, bizimlə əməkdaşlıq şimal



qonşumuz üçün daha sərfəli olar. Üstəlik, Bakı və Ankaranın birgə hərəkət etdiklərini nəzərə alsaq, deməli, Moskva Qərbə qarşı mübarizədə ciddi güc qazana bilər".

Kənan

Rus sülhməramlılarının fəaliyyətinə kölgə düşüb

Azərbaycan tərəfinin sərt təpkiləri Rusyanı bir qədər ayıldır



"Bundan sonra Azərbaycan siyasi elitarası əsas diqqəti 10 noyabr sazişinin bəndlərinin yerinə yetirilməsinə yönəltməklə tələblərini daha da artırmalıdır"

Xəber verdiyimiz kimi "Telegram" kanallarında Rusiya sülhməramlılarından biri yazıya aldığı müşahidələrini yayımlayıb. Paylaşımda Rusiya sülhməramlısı ermənilərin onlara münasibətindən və Azərbaycanın qələbəsindən sonra yaranmış vəziyyətə olan baxışından bəhs edib.

Sülhməramlı bildirib ki, ermənilərin bir hissəsi onları məglubiyətə görə ittiham edir, digər bir hissəsi isə məsələyə fərqli yanaşır: "Yerli sakinlər haqqında bir şey deyə bilərəm - onlar ermənilərdir ... Biz isə onlar üçün çox yaxşı gəlir mənəbəyiçik. Onların yaşayış seviyyəsi aşağıdır. Bizim postların yanında,

mağazalar dərhal açılır. Ermənistən tərəfinde müharibəyə qarışmadığımız üçün onlara xəyanət etdiyimizi düşününənlər var". Ermənilərin tərəfdiyi təxribatlara da toxunan sülhməramlı bildirib ki, erməni tərəfinin təxribatı göz qabağındadır. Qeyd edək ki, sülhməramlıının müşahidələrinin "telegram" kanalında yayılması qızığın müzakirələrə səbəb olub.

Rusiya sülhməramlısının etirafını "Şərq"ə təhlil edən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının Qarabağda fəaliyyətini ciddi tənqid etməsi, ardınca XİN tərəfindən NOTA verilməsi Rusyanı bir qədər ayıldı.

İsmayıllı Qocayev

Partiya təmsilcisinin sözlərinə görə, Rusiya rəsmi olaraq bizim etirazlardakı iddianı qəbul etməsə də, siqnalları ciddi qəbul etməyə məcbur olub: "Sosial şəbəkələrdə sülhməramlı kontingentin əsgər və zabit heyetinin Laçına giriş postunda fəaliyyətini əks etdirən qısa videolar paylaşıldı. Bu videoda rus zabiti telefon vasitəsilə yuxarılıara postdan hərbi texnikanın keçdiyi barədə məlumat verərək bildirir ki, "yük maşınlarında silah və sursat aşkar olunmadı". Bu videoonu Azərbaycanın İran və Rusiya tərəfindən Xankəndi istiqamətinə qanunsuz yüklerin daşınması iddialarına cavab kimi qəbul etmək olar. Bundan sonra Kreml sözcüsü Mariya Zaxarova Ermənistana silah satılmasının qanuni haqları olduğunu bildirdi. Sosial şəbəkələr vasitəsi ilə yayılan hər iki video Azərbaycanın sərt təpkisinin nəticəsidir. Dövlət başçısının Kəlbəcər və Laçın səfəri, Türkiye telekanalına son müsahibəsi, eləcə də siyasi partiya rəhbərlərinin və fealların bu mövzuda birlik nümayiş etdirməsi çox mühüm rol oynadı. Rusiya sülhməramlıları ara-sıra bir az fəqli mövqə sərgiləməyin vaxtının çatdığını düşünürələr. Bundan sonra Azərbaycan siyasi elitarası əsas diqqəti 10 noyabr sazişinin bəndlərinin yerinə yetirilməsinə yönəltməklə tələblərini daha da artırmalıdır".

"Çox istərdik ki, rəsmi Bakı sülhməramlılarla bağlı peşman olmasın"



Cənubi Qafqazda ciddi oyun gedir, tərəfləri mesajlar verilir. Azərbaycan Prezidenti İlham Əliyevin "CNN Türk" kanalına müsahibəsi və Kəlbəcər və Laçınə sefəri zamanı dedikləri ütərəflə razılaşmanın digər iştirakçıları - Rusiya və Ermenistana mesajdır. Bu o demək idi ki, ne qədər gec deyil, şərəflər yerinə yetirilmelidir. Yoxsa bidden inciməyin. Rəsmi Bakı artıq xəbərdarlıq edib. Bu, qarşı təref üçün bir növ "sarı işiq" idi. "Qırmızı işiq"dan sonra ise düşmən üçün heç nəyin xeyri olmayıcaq.

"Şərq" son proseslər, o cümlədən dövlət başçısının ismarıcıları ilə bağlı Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova ilə səhbətləşdi:

- Ermənilərin davam edən təxribatları barədə nə düşünürsünüz?

- Bəli, təessüb ki, provokasiyalar səngimir. Revanşçılar hakimiyyətin dəstəyini alırlar. Ermənistən revanş məqsədile hərbi potensialını artırmağa, ordusunu müasir-ləşdirməyə çalışır. Hədəf sülh prosesini, sərhədlərin müyyənləşməsini ləngitmək-

də ayıq düşünenlər, məglubiyəti qəbul edənlər də var. Onlar başa düşürər ki, boş yerine silah oynatmaqdansa, öz dövlətinin gələcəyini düşünmək daha yaxşıdır. Həmçinin Rusiyaya qarşı ərazi iddiaları ilə çıxış edənlər də az deyil. Onlara görə, Rusyanın bəzi torpaqları qədim Ermenistanın olub. Yeni Azərbaycan və Gürcüstan kimi Rusiyaya da ərazi iddiaları ilə çıxış edirlər. Amma biz ölkəmizdə erməni separatizmə yol vermırıq.

- Qarabağdakı sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiniz?

- Onlar haqqında tənqidli fikirlər səsləndirilir. Sülhməramlıların Qarabağda olması Azərbaycanın xoş niyyətdən xəber verir. Çox istərdik ki, rəsmi Bakı sülhməramlılarla bağlı peşman olmasın.

- Prezident İlham Əliyevin "CNN Türk" kanalına müsahibəsini necə qiymətləndirirsiniz?

Tatyana Poloskova:

"Rusiya Azərbaycanla münasibətləri pisləşdirse, Cənubi Qafqazı itirəcək"

dir. Onlarda bu revanşist ab-havanı yaradan həm de Rusiyadakı erməni diasporudur.

- Erməni diasporunun əsas fəaliyyəti nədən ibarətdir?

- Onlar şaxələndirilmiş şə-bəkə kimi çoxdan fəaliyyət gös-tərirler. Bəzi KIV orqanlarını da pulla alırlar. Əlbəttə, Rusiyada-ki erməni diasporunun tərkibin-

mətləndirirsiniz?

- Bu, çox böyük dövlət xadiminin, vətən-pərvər siyasetçisinin tutarlı müsahibəsi idi. Dövlət başçınız çox düz dedi ki, Qarabağ məsələsinin həlli zamanı ermənilər müntə-zəm təxribat törədirdilər, azca irəliliyiş olan kimi hərbi avantüraya əl atıldılar. Minsk qrupu lazımsız, faydasız qurumdur. Azərbaycan öz torpaqlarını özü azad etdi.

- Rusiya Müdafiə Nazirliyinin erməni-lərə bağlı məlumat açıqlaması ciddi ajio-taj yaratdı. Prezident də müsahibə zamanı bu mə-sələyə toxundu...

- Bu, Rusiya Müdafiə Nazirliyinin xoşagəlməz təcrübəsidir. Moskva bir tərəfdən özünü vasitəçi elan edib, digər tərəfdən isə iştirakçılarından birinə silah verir. Burada əsas rolu hərbi lobbi oynayır. Onlar silah sataraq pul qazanırlar. Digər məsələlər kimsəni maraqlandırmır.

- Proseslərin geləcək inkişafı ilə bağlı proqnoz-larınız nələrdir?

- Prezidentiniz vurguladı ki, ikinci Qarabağ müharibəsi düşmənə dərs olmayıbsa, növbəti savaşa hazırlıq. Ermənistən bu me-sajdan dərs götürməlidir. Bildiyim odur ki, İrəvan "oyunu" deyil. Və Rusiya Azərbaycanla münasibətləri pisləşdirse, Cənubi Qafqazı itirəcək.

Kənan Novruzov

"Şuşada gün boyu evini axtaran vardı"

Diaspor fəali: "Azad olunan torpaqlara qayıtməq çox qürurvericidir"



runun üzvü, gənc fəal Nurane Verdiyeva deyib.

Sevincinin həddi-hüdudunun olmadığını bildirən gənc fəal sevinc və kədər göz yaşlarının bir-birinə qarışdığını ifadə edib: "29 ildir kitablardan, xəber saytlarından, televiziyalardan eşitdirdim Şuşaya gəlmək, şəhəri görmək və bu hissərimi sözlər bələşmək çox çətindir. Düzünü de-səm, menim üçün bu qədər çətindir. Şuşaya 29 il 10 ay 3 gündür gəlməyən və gəlmək üçün gün sayan, 5 ailə üzvü ilə çıxıb tək qayıdan Şuşa sakinlərinin hansı hissələr keçirdiyini təsvəvür edə bilmirəm".

Diaspor fəali qeyd edib ki, bu şəhərin sakinlərinin Şuşaya gələrkən göz yaşlarını tutma bilməməsi, dizini yera qoyub torpağı öpməsi çox təsirli mənzərədir: "Gün boyu evini axtaran, daş parçalarını görüb yerləri, xatireləri xatırlayan, illər sonra qonşusunu tapıb göz yaşları ilə bir-birinə sarılan mehriban xalqın dəmir yumruq kimi birləşməsini görmək bizim hamımızı çox sevindirir. Bu sevinci bize yaşadan Ali Baş Komandanımıza və ordumuza dərin min-nətdarlığını bildirir, bu gözəl torpağı görməyi bütün xaricdə yaşayan azərbaycanlılarımıza arzulayıram".

Ordu hər zaman hazır olmalıdır

Türkiyəli hərbi ekspert: "Qarabağda müharibə hələ bitməyib"

Prezident İlham Əliyev "CNN Türk" televiziyanın müxbirinə müsahibəsində Laçın dəhlizli ilə bağlı bəzi iddialara münasibət bildirib. O deyib ki, Rusyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazi-lərə Ermənistən silahlı və hər-bçilər göndərile bilməz. Bu, 10 noyabr üçtərəflə Bəyanatına ziddir. Təessüb ki, bu güne qədər davam edir. Biz bir neçə dəfə şifahi qayda-da öz iradlarımızı bildirmiştik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik.

Dövlətimizin başçısı, həmçinin bildirib: "Siz Şuşada olarken Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobilər görünür. Oradan məsafə bəlkə de 10 metrdir. Bizim orada təbii ki, texniki



vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgə-lərdə baş verən hadisələri də izləyi-rlik. Xankəndiyə gedən avtomobilərin sayını dəqiqliyi ilə bilirik. Bu yaxın-larda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərazində - iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən Ermənistən tərəfinə getdi və qayıtmadı. Yəni oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi.

Deməli, biz insanların sayına qədər bilirik. Təbii ki, buna son qoyulmalıdır. Çünkü bunun heç bir məntiqi əsası yoxdur. Nədir, Ermənistən yeni mühabəyə hazırlaşır? Öğə belədirse, onda biz qabaqlayıcı tədbirlər gö-receyik. Men bunu demişdim və bir daha demək istəyirəm, eger yene de erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha ezbəcəyik. İkinci Qara-

bağ mühabəsindəki məglubiyət onlar üçün dərs olmalıdır".

Türkiyəli hərbi ekspert Mithat İşik Prezidentin mesajını "Şərq"ə şərh edib: "Atəşkəs olsa da, diqqəti əldən verməmeliyik. Ermənistən güc toplamaq istəyir. Düşmən gizli şəkil-də Rusyanın dəstəyini alır. Bakı-Naxçıvan-Türkiyə quru yolu dərhal açılmalı, insanlar evlərinə getmelidir. Qarabağda müharibə hələ bitməyib. Ordu hazır olmalıdır. Su yatar, düşmən yatmaz".

Kənan

İrəvan şərtləri yerinə yetirmək istəmir

Sabiq nazir: "Suallarımızı Rusiyaya ünvanlamağın əsl vaxtıdır"

Rusiya Pre-zidenti Vladimir Putin və Fransa Prezidenti Em-manuel Makron arasında tele-fon danışıği olub.



Liderlər bir çox məsələləri, o cümlədən Qara-bağdakı vəziyyəti de müzakirə ediblər. Kremlin sayının məlumatına görə, Putin fransız hemkarını üçtərəflə bəyanatın heyata keçirilməsinin gedisi barədə məlumatlandırıb.

"Danışış zamanı bölgədə vəziyyətin ümumiyyətdə sabit olduğu, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımlar atıldığı bildirilib", - məlumatda qeyd edilir.

Sabiq xarici işlər naziri Tofiq Zülfü-qarov dövlət başçıları arasındakı tele-fon danışığını "Şərq"ə şərh edib:

"Məlumatdır ki, Ermənistən 10 noyabr üçtərəflə razılaşmasının şərtlərini yerinə yetirmək istəmir. Bu, özünü Zəngəzur dehlizinin açılmamasında, erməni silah-lıları Qarabağdan çıxarılmamasında göstərir. Həmçinin sərhədlərin müyyən-leşdirilməsi üçün əvvəlcə tərəflər bir-birilərinin ərazi bütövlüyünü tanımalarıdır. Lakin İrəvan bunu istəmir. Ermənistən tərəfi qaranlıq məqamlara qismən aydınlıq getirib. İndi suallarımızı vasitəciliyə edən, məsələnin həlline təminat verən Rusiyaya ünvanlamağın əsl vaxtıdır. Fikrimə, Makron və Putin arasındakı telefon danışığında təxmini bu məsələlər barədə fikir mübadiləsi aparılıb".

Kənan

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütłəvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vezifələrdə çalışmış Bünyamin İsləmov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov ve Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəberinə görə, həkim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili Cəvənşir Süleymanov vəsatət verərək Azərbaycan Respublikasının Prezidentinin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçi Əli Həsənovun, onun oğlu Şamaxı Həsənovun və baldızı Güler Vəliyevanın məhkəməyə çağırılmasını və şahid qismində dindirilməsini istəyib.

Məhkəmə vəsatəti qeydə alaraq baxılmamış kimi saxlayıb.

Daha sonra prokuror ittihəm aktını elan edib.

İttihəma görə, ləğv edilmiş Kütłəvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli fonduñ baş mühəsibi Tehminə Yaqubova və digər şəxslərlə cinayətkar əməle girərək, qulluq vəzifələrindən istifadə edərək dövlət tərefindən ayrılmış vəsaitlərinin müəyyən hissəsini şəxsi vəsaitləri üçün istifadə ediblər.

İttihəmdə bildirilib ki, fond tərefindən Yasamal rayonu ərazisində yerləşən inzibati binanın 3-cü mərtəbəsini icarəyə götürmək üçün maya dəyərindən artıq pul köçürüllər.

Həmin məbleğ hər ay üçün 12 min 800 manat təşkil edib.

Bundan başqa, tikintiyə texniki nəzarət şirkətinin rehbəri və digər işçiləri ilə xidməti vəzifə səlahiyyətlərini aşaraq Azərbaycan jurnalistlərinin məşət şəraitlərinin yaxşılaşdırılması üçün

Vüqar Səfərliyə ittihəm aktı elan olunub

Məhkəmədə Əli Həsənovun şahid qismində dindirilməsi barədə vəsatət qaldırılıb



Bakı şəhəri, Səbail rayonu ərazisində yaşayış binalarının tikiləmisi üçün dövlət tərefindən müxtəlif vaxtlarda ayrılan vəsaitlərdən bir hissəsi lüzumsuz məqsədlərlə istifadə olunub.

Bele ki, binaların tikiləmisi üçün təqdim olunan layihələr aşağı qiymətə olduğu halda qəsdən şıxırdılıb. Ümumilikdə isə aparılan işlər daha ucuz və keyfiyyətsiz həyata keçirilib.

Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu "Portos" MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərefində KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həmini əsassız şıxırdıb, işlərin və materialların dəyerini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə "Portos" MMC-nin bank hesablarına köçürüb. Rəsmi sənədlər isə bilə-bilə yalan

məlumatlar daxil edilib.

Bundan başqa, Vüqar Səfərli-nin göstərişi ilə "Futbol+Qol" qəzətinin buraxılışları üçün həyat yoldaşı Günel Səfərlinin hesabına 229 min manat vəsait köçürüllüb.

İttihəmdə qeyd olunub ki, fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrde çalışmış Bünyamin İsləmov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfer şəxslə qabaqcadan əbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbleğində pul vəsaitinin mənimsemə və israf etmə yolu ilə talanma və rəsmi sənədlər bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı tərədildiksinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Məhkəmədə təqsirləndirilən şəxslər elan olunmuş ittihəmlər

la özlərini təqsirli bilməyiblər.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsemə-xüsusişə külli miqdarda ziyan vurmaqla tərədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda tərədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb oludurda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittihəm verilib.

Proses sentyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, ləğv edilmiş Kütłəvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrde çalışmış Bünyamin İsləmov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfer şəxslə qabaqcadan əbir

olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınlamalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına eməl olunmamaqla iş həcmələri və qiymətlərinin şıxırdılması yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbleğində pul vəsaitinin mənimsemə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlər bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı tərədildiksinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsemə-xüsusişə külli miqdarda ziyan vurmaqla tərədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda tərədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb oludurda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittihəm verilib.

İbtidai istintaq zamanı cinayətin tərədildiksinə neticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkışaf Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınır.

300 min insan hələ də yurdlarına qayıda bilmir

ATƏT-in Minsk qrupu məhz bu proseslə məşğul olaraq tarixin "ən yarımaz təşkilatı" ləkəsini öz üzərindən ata bilər

rəməv "Şərq"ə açıqlamasında vurgulayıb ki, bu gün bölgədə sülh və sabitlik naminə rol sahibi olmaq istəyen beynəlxalq təşkilat və dövlətlərin diqqət yetirməli olduqları əsas amillərdən biri məhz bu olmalıdır. Deputatın sözlərinə görə, 25 il "ölü can" kimi mövcudluğunu qorumuş ATƏT-in Minsk qrupu məhz bu proseslə məşğul olaraq tarixin "ən yarımaz təşkilatı" ləkəsini öz üzərindən ata bilər: "Habelə, Ermənistan üçün



səxavət kisəsini açmış dövlət və təşkilatların ayırdığı vəsaitlər Qəribi azərbaycanlılarının, o cümlədən Ermənistandan qovulmuş digər etnosların repatriasiyasına (vetəne qayıtma -red) sərf olunmalıdır. Məsələn, Avropa İttifaqının bu günlərdə ayırdığı 2,6 milyard avro prosesə start vermək qacqınların bərpə prosesinin ilkin mərhəlesi üçün yeterli məbleğdir. Bu, müvafiq vəsaitin təcavüzkar məqsədlər üçün xərclənmə riskini aradan qaldırır. Eyni zamanda monoetnik Ermənistən anlayışına son qoyaraq bölgəni tam tolerant bir məkana çevirə bilər. Həmçinin, təşkilatın Cənubi Qafqazda əsas ticari tərəfdası Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələsini başlatmış olar".

Ismayılov

Ermənistanın tarixi Azərbaycan torpaqlarında azərbaycanlılara və digər millətlərə qarşı törətdiyi soyqırım, əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətlərinin ağır nəticələri hələ də aradan qaldırılmayıb.

Neticədə Azərbaycana pənah getirmiş 300 mindən çox qacaqın 33 ildən çoxdur ki, öz ata-baba yurdunu Qəribi Azərbaycana geri döñə bilməməkə ən təməl hüquqlarından məhrum qalıblar. Dəhşətlisi odur ki, bu gün heç bir beynəlxalq təsisat bu məsələni gündəmə getirmir. Faktiki olaraq beynəlxalq hüquqları müdafiə təsisatları 300 min insanın pozulan təməl hüquq və azadlıqlarını görməzdən gəlirlər.

Millət vəkili Bəhrəz Məhərrəm

İki ildir distant təhsil işə yaramır

Ekspert: "Dərslərin ənənəvi qaydada bərpası qacılmazdır"



Prezidentin köməkçisi - Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyaseti şöbəsinin müdürü Şahmar Mövsümov Nazirlər Kabinetinə yaxın Operativ Qərargahın avqustun 20-də keçirilən briefingində sentyabrın 15-dən dərslərin bərpa olunması nəzərdə tutulduğunu deyib.

Onun sözlerinə görə, valideynlərin vaksinasiya olunması ilə bağlı hər hansı bir tələb yoxdur. "Ancaq təhsil işçilərinin 80 faizinin peyvənd olunması ilə bağlı tələb var" - deyə, Şahmar Mövsümov bildirib.

Bu barədə "Şərq"dan danışan təhsil eksperti Kamran Əsədov hesab edir ki, dərslərin ənənəvi qaydada keçirilməsi bərpa edilməlidir: "Bu, qacılmazdır. İl yarımından çox dərslər distant keçirildi. Və həmin döndərəmədə tədrisin keyfiyyətində səhəbət gedə bilməzdi. İndi vətəndaşların xeyli hissəsi vaksinləşib. Üstələk, davranışlı qaydalarını da mənimsemmişik. Onu da nəzərə almaq lazımdır ki, 4447 orta ümumtəhsil məktəbində şagirdlərin heç də hamisini texniki imkanları yoxdur. Bütün bunlar yeni tədris ilindən etibarən orta və ali məktəblərdə dərslərin ənənəvi formada başlanmasıనı zəruri edir. Əlbətə, mövcud pandemiya qaydalarına əməl etmək, o cümlədən, sosial məsafəni qorumaq, tibbi maska taxmaq şərti ilə".

Kənan

Xəstələrin 90 faizi vaksinləşmiş insanlardır

AzTV-nin aparıcısı "Vaksin vurdurmayın" dedi



AzTV-nin aparıcısı Aydan Axundova anasının vaksin vurdurduğandan sonra koronavirusa yoluxduğunu iddia edib.

Axşam.az xəber verir ki, o, bu haqda sosial şəbəkə hesabında yazdı. Aparıcı bildirib ki, anası xəstəliyi ağır keçirir:

"Vaksinasiya olunmuş anam koronovirusun artıq ikinci həftəsini yaşıyır. İkinci həftəsini çox ağır keçirir. Xəstələrin 90 faizi vaksinləşmiş insanlardır. Məsləhətim, bacardığınız qədər vaksin vurdurmayıň".

Azərbaycanlı iki əmioğlu Rusiyada yol qəzasına düşərək ölüblər



Əslən Zərdab rayonundan olan və uzun müddət Rusiyanın Saratov şəhərində yaşıyan əmioğullar - Elvin və Anar Qarayevlər yaşıqları şəhərdə ağır yol qəzasına düşüb'lər.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində hər iki əmioğlu alındıqları xəsarətlərdən, biri hadisə yerində, digeri isə bir qədər sonra dünyasını dəyişib.

Məlumatə görə, qəzada ölen A.Qarayevin qardaşı Rövşən Qarayev də avtomobildə olub və ağır xəsarət alıb. Onun bir neçə həftə önce toyu olduğu bildirilir.

Hadise zamanı ölen əmioğulların Zərdab rayonunu Sarıqaya kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, ölen şəxslərin valideynləri Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.

Gülnar Səma

Rəşad Məcidin "Roman" adlı kitabında çap etdirildiyi şeirlərin bir baxışdan nəzərə çarpmayan süjetə malik olmayı əsərin poeması kim təqdim olunmasına əsas verir. Həmin poemanın "Bütün yönleri ilə yaradıcı" kitabında hərtərəfli söz açılıb. Kitabda qeyd edilir ki, "Poetik şəkildə ifadə olunan daxili monoloqlar əsasında yazılmışına baxmayaraq, "Roman"da süjetin bütün inkişaf mərhələlərini müəyyən etmək mümkündür. Fikrimizcə, "Tapdım" şeiri, ilk növbədə, "Roman"da proloq funksiyasını yerinə yetirir".



Rəşad Məcidin "Roman"ı

Əslində bu tapılan ilişib bir künctədən sənədli şeirlərin aşarıdır. Poemanın əvvəlində "Bildim, bahar gəlib yənə payızda" detallı təsadüfi verilməyib, çünkü əsərin sonlarına yaxın bahar-payız məsələsinə yenidən qayıdır. Ürək sahibinin beş ildir xəbər almadiği, itmiş üreyinin yerinin tapılmağı maraqlı başlangıçdan xəbər verir. "Bu yaş adlı tərəzidə Ürəyimdən qoca gəldim" etirafıyla şair zaman keçdikcə hissələrinin hənsi hissələr qapıldıqını təqdim edir. Əlli altı adda şeir əsasında yazılmış poemada "Ən doğma insan" şeirinin ilk sətirleri olan "Sən stol deyilsən, stul deyilsən, Tramvay deyilsən, metro deyilsən" misraları əsərin sonluğunda "İşığa, günəşə ümidi yox. Yenə oldum daşın, divarın, stolun, stulun tayı" fikirləri ilə yekunlaşır. "Qisas" şeirində "Adamı göye qaldırıb, Sonra ki, yərə vururlar. Elep bil sıfır artırıb Sonra sıfır vururlar" fikirləri ilə müəllif naçar aşiqin ümidsizliyinin en dolğun poetik şəklini çəkir.

"Son" şeirində iztirabların dərin həyecanı hiss olunur. "Göydən on üç şeir düşdü, Səhv saldım, dedim, almadı" misraları təsdiqləyir ki, bura qədər "Roman"ın 13 şeiri yazılıb, adətən, göydən 3 alma düşdü deyirik, bu dəfə 10 şeir düşüb. "Amma "Yaxşı ki, bu son olmadı" şeiri ilə hadisələr nikbin məcrarya düşür, yenidən nəfəs qazanır. "Bu həftə", "Mənim bəsimdir", "Qurban vermə gəl", "Öldürmək istədiyin hissin nəgməsi" şeirlərdən her biri münasibətlərin inkişaf etməkdə olduğunu göstərir. "Mən nəyəm səninçün" soruştursa, Deməli, hələ də uşaqsan, uşaqlar misraları bir çox tərəddüdlərin çırpıldığı ortaya qoyur.

Kitabda bir neçə dəfə haşiyə xarakterli şeirlər də yer alıb. Müəllif etiraf edir ki, çoxdan unutduğu hissələr gizli-gizli boy göstərir. Poemanın tipi haqqında akademik İsa Həbibbəyli belə qənaət gəlir: "Rəşad Məcidin "Roman"ı ədəbiyyatımızda lirik şeirlərin aparıcılığı, ağırlığı əsasında yazılmış ilk liro-epik poemadır..."

Əsərdəki "Neyləşən" de getməyəcək əlinə öpüş yeri", "Mən sənən neyliyim axı, Mən sənən əlinənən öpdüm", "Məni ən gözəl oyunlar, Əyləncələr yordu döndüm" misraları

sübut edir ki, lirik təqdimatda verilən bu şeirlər real yaşıntıların bədii ifadəsidir. Hissələrinə sahib çıxmabı bacaran aşiq etiraf edir ki; "Qisməti yazanı Karıxdıram", "Qəzavü-qədərə kələk gələrəm", "özümü çarmixa çəkərəm, ancaq Qorxduğun taleyi qıymaram sənə".

Poemada qoşma, gəraylı, beşlik, altılıq, yeddilik şeir formaları ilə yanaşı, sərbəst şeirlərdən də istifadə edilib. Gərəliyə nümunə olaraq "Səni yoldan saxlamaram - Soldusa get, sağdışa get" misraları olan şeiri misal çəkə bilərik. Sərbəstdə isə bele yazar: "Gicgahım ölü dəmir bir "oyuncağın" soyuq lüləsindən ötrü, Bu yandan da sən gəlmirsən". Bu şeirlər vasitəsilə baş verən hadisələrdən xəbərdar oluruq. Sevgiliyə bildirilir ki, səndən ötrü ölən, hüzuruna qul kimi gələn adam dünən saat 17-də öldü. Bununla hadisələrin inkişafı zirvəyə doğru irəliləyir. Şair birdən-birə əvvəldə xatırlatlığımız bahar-payız simmetriyası yaradan fəsəl dönür. "Payızın ortası yazın gəlməyi - Bu bahar havası sənə görədir" - söyləyir. Buna baxmayaraq, şair ümidsizlik qənaətinə gəlir: "Səndən həssas imiş bir rus qarısı".

Dünyünün açılmışlığı isə çox ziddiyətliidir. Belə ki, əvvəl hökm verilir, getindi başqası öpsün əlini, başqa bir dodaqda çəkilsin adın, sonra isə bir andaca qərar ləğv edilir, düşmənə vermərəm, dosta vermərəm, qoymaram bir kimsə öpe əlini - fikirləri qətiyyəti ifadə edir. Çəkilən iztirabları "Həftəm altı gündür, sutkam beş saat" misrasından da görmək olur. Fikrimizcə, final üçün ən uğurlu seçim "Getdinse..." şeiridir. Əsərin bu yerdə təselli xarakterli sətirələr kifayət qədərdir: "Yaxşı ki, əvvəldən sindi qanadın, Ortada demədin: "necə gedərəm?" və ya "Bu höcət, erköyün, balaca uşaqlar Gör necə döndərib uşaqları".

"Nə yaxşı yan keçmədik" şeirində "On üçdə ilmişdim, Amma arxi adıladım. Şükür sənə, ilahi, Şükür qırkı adıladım" bəndi ona işarə edir ki, indiyə qədər poemanın 13 şeiri yazılımışsa, artıq şeirlərin sayı qırkı keçib. Bu isə həmin əsərin, sadəcə, şeirlərdən ibarət bir metn olduğunu yox, müəyyən qanuna uyğunluqlar

tabə olan poemada olduğunu təsdiqləyir. Hadisələrin yenidən təkrarlandığı, növbəti görüşün baş tutduğu qələmə alınır. "Ən çətin sualın da Həlli səbrin qədərdi" - söyləyən şair hadisələrin yenidən təkrarlandığına və "Görüşdük nə yaxşı ki!" qənaətinə gelir.

Bu görüşdə isə "Oxumaq istəsən ən düz şeirimi, Gözlərimi zillə, gözlərimə bax" - deyən tələbkar aşiq obrazı ilə qarşılaşıraq. Hətta, bu yeni fürsəti əldən verməmək üçün sevdiyini dilə tutmağa da can atır; "Heç yana, heç yerə getmə, nə olar, Qal burda - qurbanın, qulun olaram". Yaradılmış mübariz aşiq obrazı yeni fürsəti əldən verməmək üçün sevdiyini dilə tutmağa can atır. Lirik qəhrəman artıq böyük Uşaqın onun üçün nə qədər önemli olduğunu fərqliyi belə izah edir: "Mənə bəxş etdiyin bu xoşbəxtliyin içində heyrətdən donub qalmışam".

Aşıq ayrılıq zamanı özüne Yerde yer tapa bilmediyini etiraf edir. Sona yaxın bir neçə şeirdən aydın olur ki, şair növbəti ayrılıqdan sonra sözün həqiqi mənasında soyuq Sibire üz tutur; "...Hə indi evə dənəndə deyəcəklər sənə - Sifətin niyə qızarib? Ele biləp Sibirdən gəlmisən". "Saatim qu-rulub sənin vaxtına" şeirində rus qarısı yenidən belə xatırlanır; "Görürəm yuyunub, daranmağını, O rus qarısına çay verməyin..." Bunlar poemada hadisələrin real yaşıntıların təzahürü olduğunu bir daha təsdiqləyir. Bu dəfə əsər ebedi ayrılıqla təmamlanır: "Yene sürünməyə döndü yaşamaq. Ötən il yayacaq olduğunu dadını itirdi hər şey". Poemada baş verən hadisələr müəyyən süjetlə, rəvayət üslubunda nəql edilməsə də, tərənnüma təhkiyənin təsiri hiss olunur. Oxucu mütləq hansıa əhvalatın qələmə alındığının fərqi varır.

P.S. Bu gün ədəbiyyatımızın Rəşadının, ictimai mətbü fikrin aparıcı simalarından, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin 57 yaşı tamam olur. Daim pozitiv obrazda istədiyimiz qələm dostumuzu təbrik edir, Tanrılarının verdiyi ömürdən qalan illəri də beləcə mənənlə keçirməyi arzu edirik. Təbriklər, Rəşad bəy!

Xankəndi erməniləri Azərbaycandan iş istəyir



Kiçik bir ərazidə zorla girov saxlanan ermənilərin belə bir addım atması gözlənilən idi

Azərbaycanın Xankəndi şəhərində yaşayan bir qrup erməni əhali iş üçün Şuşadakı Azərbaycan hərbçilərinə müraciət ediblər. Ermənilər Rusiya sülhmeramlı hərbçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığı qəbul etməyə hazır olduğunu, dövlətimizdən iş istədiklərini bildiriblər. Qarabağ erməniləri çox bərbad halda yaşadıqlarını deyiblər:

"Xankəndində iş, çörək yoxdur, ac

qalmışq. Azərbaycan dövlətindən xahiş edirik ki, bizi vətəndaşlığımıza qəbul edib iş versin. Xankəndi əhalisinin əksəriyyəti Azərbaycan dövlətinin Qarabağda apardığı yenidənqurma işlərinə dəstək verməyə hazırlır, biz burada fəhlə də işləməyə hazırlıq, yetər ki, bize iş verin". Azərbaycan hərbçiləri isə ermənilərin xahişlərini lazımi dövlət qurumlarına çatdıracaqlarına söz veriblər. Ermənilər Rusiya sülhmeramlılarının müşayiətə Xankəndiyə geri qayıdlılar.

İsmayıł

Qarabağ ermənilərinin müraciəti ni "Şərq"ə dəyərləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib ki, bunun gec-tez belə olacağı gözlənilən idi. Partiya təmsilçisi bəyan edib ki, kiçik bir ərazi də zorla girov kimi saxlanılan ermənilərin Azərbaycan dövlətinə möhtac olacağı heç kimdə şübhə doğurmurdur: "İşsiz, dolanışq üçün kiməsə möhtac olan ermənilər son ümidişlerinin Azərbaycan dövləti olduğunu anlayıblar. Azərbaycan dövləti Qarabağda yaşıyan ermənilərə şans verdiyi üçün mühabibəni sona kimi aparmadı.

Qarabağ ermənilərinin potensial Azərbaycan vətəndaşı olma ehtimalı olduğunu dövlətimiz onlara daha kəskin ritorika ilə danışır. Hesab edirik ki, ermənilərin arasında Azərbaycan dövlətinin idarəesi altında yaşamaq isteyenler olacaq.

Hesablarımızda heç də yanılmamışq. Rus sülhmeramlılarının erməniləri müşayiət etməsi adı təhlükəsizlik qaydasıdır. Bununla yanaşı, görünür, Rusiya bölgədə sülh yaratmaq üçün iki tərəf arasında bir növ vasitəçi rol oynamaq niyyətindədir. Ümid edirik, bu addım həqiqi istekdən doğur. Rusiya tərəfinin Prezident İlham Əliyevin tənqidü çıxışlarından sonra belə davranış sərgiləməsi müsbət tendensiyadır".

Müslüm Moqamoyevin heykəli hazırlanır

Heykəl Dənizkənarı Milli Parkda ucaldılacaq

Görkəmli sənətkar, Xalq artisti Müslüm Moqamoyevin heykəli hazırlanır.

Bu barədə APA-ya heykəlin müəllifi Xalq rəssamı Ömer Eldarov məlumat verib.

O, heykəlin hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olduğunu deyib: "Heykəl çoxdan hazırlanır, ancaq heykəlin qoyulacağı yer hazır deyil. Yer hazır olan kimi ucaldılacaq".

Xalq rəssamı heykəlin yerinin nə vaxt hazır olmasına dair isə heç bir məlumatının olmadığı bildirib.

Qeyd edək ki, Müslüm Moqamoyevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq.

Bölgədə su yoxdur

Zəngəzurda kəndlilər yolu bağladı

Zəngəzurda fermerlər yolu bağlayıblar. Unikal.org bildirir ki, kəndlilərin etiraz etməsinə səbəb bölgəye suyun verilməməsidir.

Bildirilib ki, suvarma həyata keçirilə bilmediyi nə görə bitkilər quruyur və məhsul toplamaq olmur.

Üçmüədzin-Əşterək yolu bağlayan fermerlər polis əməkdaşları ilə uzunmüddətli danışqlardan sonra yolu açıblar. Kəndlilər problemin həllini tapmayacaqı təqdirdə yenidən yolu bağlayacaqlarını bəyan ediblər.

"Farmaseptika mafiyasının bayramıdır"

Sahib Məmmədov: "Bir ay əvvəl 1 faiz olan yoluxma indi 24 faizə çatıb"



"Toyların bərpa olunmasını tələb edənlərin nədənəsə səsi gelmir. Rəsmi informasiya verilməsə də artıq məlumdur ki, yoluxub vəfat edənlərin ən azı 50 faizi toylarda yoluxanlardır".

Bunu Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyib. Hüquq müdafiəçisi bildirib ki, toylarda kütlevi yoluxma hallarına dair rəsmi məlumatlar verilmir, amma bu barədə müvafiq qurumlarda kifayət qədər informasiyalar var: "Yeni ailənin qurulması yaxşıdır, amma bu halda neçə ailədə faciə baş verir, ailələr başsız qalır. Təəssüf ki, toylar "Covid" korrupsiyasına geniş yol açdı. Teleçəkilişlər görünütü üçün idi. Toylara istənilən qədər dəvət veriliirdi, yoxlamaq filan da yox idi. Niye belə idi? Onu da hamı yaxşı bilir. Digər iaşə müəssisələrində də vəziyyət eynidir. Restoranlar, qəlyanxanalarda heç kəs qaydalara əməl etmir. Dövlət xidmət sahələri də daxil olmaqla heç bir xidmət sahəsində elementar qaydalara əməl olunmur. Hər 100 testə 24 nefər yaxın yoluxma var. Dünəyada hər 100 testə yoluxanların sayına görə birinci onluqda yer alır. Dekabrdə belə olmamışdı. Bir ay əvvəl 1 faiz olan yoluxma indi 24 faizə çatıb. Farmaseptika mafiyasının bayramıdır".

"Kreml yeni müharibəye zəmin hazırlayır"

Arzuxan Əlizadə: "Moskvanın məqsədi bölgədə gərginliyi artırmaqla Cənubi Qafqazda daha uzun müddət qalmaqdır"

Rusiya XİN rəsmisi Mariya Zaxarova son günlər Qarabağ ətrafında baş verənlərlə bağlı çıxış edib. Zaxarova bildirib ki, Qarabağda veziyət nisbəten sakitdir. Onun sözlerinə görə, Bakı və İrəvan arasında etimadsızlıqdan baş verən ayrı-ayrı incidentlər operativ həll edilir. Kreml təmsilçisi Rusiya sülhmeramlılarının öz missiyasını layiqince yeri yetirdiyini vurğulayıb:


"Ümumilikdə həm Bakıda, həm də İrəvanda ölkəmizin və Qarabağda yerləşdirilmiş Rusiya sülhmeramlı kontingentinin sabitləşdirici rolunu yüksək qiymətləndirirlər. Sülhmeramlılarımız sayesinde bölgədə veziyət xeyli yaxşılaşır. Incidentlərin baş vermesinin səbəbi Bakı və İrəvan arasında münasibətlərdə keskin etimad çatışmazlığıdır". Zaxarova qeyd edib ki, Rusiya Azərbaycan-Ermenistan münasibətlərinin kompleks şəkildə sağlamlaşdırılmasına çalışır: "Təbii ki, biz bu mövqeyimizi həm Bakı, həm də İrəvanın diqqətinə ən ali və yüksək səviyyələrde çatdırırıq. Hər iki tərəfi humanitar sahədə qarşılıqlı qıçıq doğuran məsələləri aradan qaldırmağa çağırırıq".

Prezident İlham Əliyevin rəsmi Bakının Rusyanın Ermenistana silah satmayağınə ümidi etməsi barədə

bəyanatına isə Zaxarova bu cür cavab verib: "Xaricə silah satmad Rusyanın suveren hüququdur. Bu cür əlaqələr həm Ermenistan, həm də Azərbaycanla çoxdan mövcudur. Eyni zamanda biz bölgədə güc nisbətinin qorunub saxlanmasıనın vacibliyini de nəzərə alırıq. Hesab edirik ki, məsələnin uzunmüddətli həlli sərhədlərin delimitasiyası və sonrası

demərkasiyasından keçir. Biz bu prosesə zəruri məsləhətlərlə kömək etməyə hazırlıq".

Rusiya sözüsünün açıqlamalarını "Şərq"ə dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, Moskva açıq-askar növbəti dəfə Ermənistana havadərlik edir. Partiya rehbərinin sözlərinə görə, Kreml revanşist tərəfə silah-sursat verməkə faktiki olaraq yeni müharibəyə zəmin hazırlayıb: "Məqsəd əlavə gərginlik ocağı yaratmaqdır. Ermənistən tərəfi silahlandıraq, arxasında Rusyanın dayandığını gördükə təxribatların sayını artırıb, bölmələrimizi atəş tutur, revanşist fikirlər səsləndirir. Neticədə Rusyanın dəstəyi ilə bölgədə yeni gərginlik ocağı yaranmış olur. Moskvanın məqsədi bölgədə gərginliyi artırmaqla Cənubi Qafqazda daha uzun müddət qalmaqdır. Azərbaycan Prezi-



denti məsələyə çox doğru-düzgün münasibet bildirdi. Dövlət başçısı qeyd etdi ki, Rusiya erməniləri yenidən silahlandırmaya heç nəyə nail olmayıacaq. İkinçi Qarabağ müharibəsində həmin hərbi texnikalar qısa müddətdə səradan çıxarıldı. İndi hamisi Qənimətlər Parkında sərgilenir. Bundan sonra ermənilər venilə silahların da taleyi eyni cür olacaq. Çünkü ermənilər sülh məqsədilə deyil, yeni müharibə niyyəti ilə silahlanırlar. Rusiya sülhmeramlılarının Qarabağda öz missiyalarını yerinə yetirmədiyi, səlahiyyətlərini dəfələrlə aşdıqları gözönündədir. Rəsmi Bakı sülhmeramlılarla bağlı qəti mövqeyini dəfələrlə ortaya qo'yub. Həm Rusiya, həm də Ermənistən ilk növbədə özləri təhlükəli addımlardan, qıçıq doğuran bəyanatlardan çəkinməlidirlər".

İsmayıł Qocayev

İsmayıł

Azərbaycan üçün təhlükə vəd olunmur



ABŞ dövlət başçısı Co Bayden ABC telekompaniyasına müsahibə verib. Prezident bildirib ki, qoşunların Əfqanistandan çıxarılması qərarını verməzdən əvvəl Avropadakı NATO müttəfiqləri ilə müzakirələr aparıb. Onlar da razılaşıblar ki, ABŞ Əfqanistandan çıxmalarıdır.

ABŞ Prezidenti qoşunların Əfqanistandan çıxarılmasının sade bir seçim olduğunu və bunun daha təsirli bir şəkildə həyata keçirilə bilməyəcəyini qeyd edib: "Biz keçmişə dönbə baxaçığıq, amma hansıa şəkildə xaosa səbəb olmadan Əfqanistandan çıxməğin bir yolu barədə nəsə deye bilmərəm, çünki bunun necə olduğunu bilmirəm".

O, "Taliban"ın Əfqanistani hansı müddətə nəzarətə götürəcəyinə dair kəşfiyyatın uğursuzluğu ilə bağlı suali da cavablandırıb: "Düşünürəm ki, bu

Politoloq: "Cənubi Qafqazda "Taliban" Ermənistanın kabusuna çevrilə bilər"

məsələdə konsensus yox idi. Geriə dönbə kəşfiyyat hesablarına baxsañız görəcəksiniz ki, "Taliban"ın ölkəyə nəzarəti ilin sonuna proqnozlaşdırılırdı".

Görünür, böyük güclər artıq Əfqanistandakı yeni hökumətlə bağlı düşünməyə başlayıblar. Supergüclərin bundan sonrakı siyaseti isə "Taliban"ın sabitliyindən asılıdır.

"Şərq" olaraq BDU-nun profesor, politoloq Əlimusa İbrahimovla Əfqanistanda baş verən hadisələr və regiona təsiri barədə həmsöhbət olduq:

- Sizcə, "Taliban" hökuməti nə qədər dayanıqlı olacaq?

- Bu onun özündən asılıdır. "Taliban" 1996-2001-ci illərdə də hakimiyətdə olmuşdu. O vaxt qoşa qüllələrin partladılmasından sonra ABŞ "Taliban"ı Əfqanistandan çıxardı. Həm də sözügedən hərəkat onda təcrübəsiz idi, çox sərt qaydalar tətbiq edirdi. İndi isə müəyyən praktikaya sahibdir. Fikrimcə, "Taliban" vətəndaşlara və qonşu dövlətlərə qarşı səbəli davransa, dayanıqlı ola bilər.

- Bayden müsahibəsində, həmcinin "Əl-Qaide"nin Əfqanistana girməyinin gözlənilən olduğunu deyib. Bu, nəyə işarədir?

- Bu, "Taliban" siyasetinin iflasa uğradığını göstərir. Vətəndaşlar ABŞ prezidentinin məlum addımına, yəni

ölkədən çıxmışa görə Baydeni tənqid edirlər. Beləliklə, ABŞ dövlət başçısı bir neçə ay sonra yenə Əfqanistana qoşun yeritmək üçün "ayaq yeri saxlaysırdı".

- Azərbaycanın Əfqanistandakı yeni hökuməti tanımı barədə nə düşünürsünüz?

- Rəsmi Bakı bunun üçün tələsməyəcək. Dünya dövlətləri "Taliban"ı tanısa, daxili və xarici siyasetimiz bunu tələb etsə, biz də taniyacaqıq. Əks halda isə yox. İstenilən haldə yeni hökumət Azərbaycan üçün təhlükəli deyil. Əksinə, Cənubi Qafqazda "Taliban" Ermənistanın kabusuna çevrilə bilər.

- Niye belə düşünürsünüz?

- Hakimiyyətinin ilk dövründə "Taliban"ı ilk tanıyanlardan və onu dəstəkləyənlərdən biri qardaş ölkə Pakistan idi. Pakistan indi müsbət bəyanatlar səsləndirib. Həmçinin sözügedən qruplaşma ilə digər strateji müttəfiqiımız Türkiye arasında yaxşı münasibət var. Bu, onu deməyə əsas verir ki, biz narahat olmalı deyilik. Hələlik Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbisztanı və Pakistan "Taliban"ı tanıyacağı barədə bəyanat səsləndirib. Yəqin təxminen bir ilə daha konkret münasibət bildirəcəklər. Bakı isə hələ iki-üç il gözləməli, "Taliban"ın xarici siyaset kursunu öyrənməlidir.

Kənan Novruzov



Daha 3968 nəfər koronavirusa yoluxub

21 nəfər ölüb, 1151 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3968 yeni yoluxma faktı qeydə alınıb, 1151 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabinetin yanında Operativ Qərar-gahdan "Şərq"ə verilən məlumatə görə, COVID-19 üçün götürürlən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 384 886 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 343 407 nəfər müalicə olunaraq sağalıb, 5252 nəfər vəfat edib, aktiv xəstə sayı 36 227 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 215, ötən müddət ərzində isə ümumilikdə 4 285 883 test aparılıb.

Azərbaycanda həkim koronavirustan öldü

Azərbaycanda həkim koronavirustan ölüb.

Oxu.az əbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan həkim Cahangir Qasımov bu gün dünyasını dəyişib.



Bu barədə onun həmkarları, tibb işçiləri sosial şəbəkədə paylaşım ediblər.

Biri vaksin vurdurun deyir, o biri yox...

Nazim Cəfərsoy:

"Vaxt olacaq vaksinə qarşı olanların böyük bir hissəsi vaksin üçün sıralara düzüləcəklər"

Rüfət Rzayev: "Vaksin vurdurmaqdan yayına biləcəyim bütün variantlarım əlimdən alınıb"

peyvəndlənməsi məqsədəy-ğundur: "Demirəm ki, vaksinasiya sizi xəstelikdən tam qoruyacaq, amma ağırlaşma ehtimalı olmur, həm də karantinin tətbiqini gecikdirmiş olarıq. Karantinin tətbiq olunmasını və kückədə maska taxmaq istəmirkəse, peyvəndlənmək lazımdır. Özüm peyvənd vurmuşam, gördünüz kimi sağam".

Tibb üzrə fəlsəfə doktoru, həkim Rasim Bayramov "Şərq"ə açıqlamasında vurğulayıb ki, keçən il bu vaxtlar hamı dua edirdi ki, bir an önce peyvənd



tapılsın. İndi isə çox adam, peyvənddən imtina edir. "Deyirlər bilmirik tərkibində nə var? Guya bunlar uşaqlıqda vurulan peyvəndlərin tərkibini tam çözüb, bircə qalıb "Covid" peyvəndi. Bu gün rəsmi açıqlamada bildirildi ki, süni tənəffüs aparatına qoşulanların 97 faizi, vəfat edənlərin 99 faizi peyvənd vurdurmayaqlardır. Peyvənd olunan şəxslərdən 0,6 faizi hospitalizasiya olunub, deye bildirildi. Mənçə, bundan sonra peyvənd olunmayıb yoluxanların müalicəsi, ödənişi etməlidirlər. Başqa yolu yoxdur".

"Saltak" MMC-nin direktoru Rüfət Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, o, ilk gündən vaksin vurdurmağın əleyhine olub və elə günü bu gün də vaksin vurdurmağın əleyhinədir:

"Vaksin vurdurmağa qarşı olmayışının başlıca səbəbi, bu vaksinlərin lazımi sınaqdan keçməməsidir. Bir vaksinin insan orqanizmine vura biləcəyi ziyan və eks təsirlərini öyrənmək üçün bir neçə ilə ehtiyac duyulur. Kiçik zaman kəsində bütün dönyanın vaksinleşməye getirməsi mənə bunu deməyə əsas verir ki, bu vaksinlə-

ri bizim üzərimizdə sınaqdan keçirirlər. Lakin vergi orqanları tərəfindən mənim poçt qutuma göndərilen bir məktubda qeyd olunur ki, sentyabr ayının 1-dən etibarən kollektivin 80 faizi 1-ci doza peyvənd olunmayan kollektivlərin fəaliyyəti qadağan olunacaq. İşimə və mesuliyyətini daşıdığım insanlara görə vaksin vurdurmaq məcburiyyətindəyəm. Vaksin vurdurmaqdan yayına biləcəyim bütün variantlarımla əlimdən alınıb. Bu gün bütün gününü səsli şəbəkələrdə şərhləri oxumaqla her hansı bir məlumat almağa həsr etmişəm. Elementar olaraq vaksin nədir, niye və hansı hallarda vurulur, vaksinin tərkibində nə var, "Sinovak"da niye ölü virusdu, amma "Pfizer" yarımcı virus, yeni evlənmək istəyənlərə niye vaksin vurdurmaq məsləhət deyil, amma 1, 2 və daha çox uşaqla vaksin vurdura bilər, qanı qatı olanlar niye "Pfizer" yox, "Sinovak" vurdursa daha yaxşı olar və s. Bütün bu sualların cavabını 100 000 adamdan 1-2 nəfər bili, ya bilməyə. Hami bir ağızdan boş bir şey olduğunu yazar. Coxu da ya qonşusunda, ya qohumunda, ya iş yoldaşında peyvənd vurdurandan sonra ağırlaşma halları baş verib, amma əsلا və əsla kimsənin öz başına gəlməyib. Bu qədər suallar qarşısında aciz qalıb olməkdənse, vaksin vurdurmayıb ölməyi tərcih edədim, amma mən tək deyiləm axı, işe götürdürüüm insanlar necə olsun?!".

Aynurə Pənahqızı

10 ay vaxt keçir, səs-səmir yoxdur



Ermənistanda itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ölkənin Milli Təhlükəsizlik Xidmətinin inzibati binasına daxil olublar. Onlar MTX rəhbəri Armen Abazyanla görüş tələb ediblər. Valideynlərdən biri 10 aydır övladından xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, Ermənistanda hazırda 321 nəfər itkin düşmüş hesab olunur. Itkin düşən hərbçilərin yaxınları İrvanda hər gün etiraz aksiyası keçirirlər. Onların sözlərinə görə, aylarla vaxt keçə də, itkin düşən əsgərlərin ölüsündən belə xəbər-əter yoxdur: "Atalar səngərə girir, Fövqələde Hallar Nazirliyi və Qızılı Xaç heyəti ilə birlikdə axtarış işləri aparırlar. Itkin düşən 21 hərbçidən yalnız 9-nun cəsədi tapılıb, onlardan 8-nin şəxsiyyəti müəyyən edilib. Birinin cəsədində qərar verə, kimin oğlu olduğunu an-

laya bilmirlər". Deyilənə görə, itkin düşən 21 əsgər Tsor hərbi hissəsindən olub.

Ermənilərin etiraz aksiyası ilə bağlı "Şərq"ə danışan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, erməni cəmiyyətində uzun müddətdir əsas gündəm olan məsələlərdən biri de 44 günlük mühabibə zamanı itkin düşmüş erməni hərbi qulluqçularla bağlıdır. Ekspert bildirib ki, Azərbaycan tərəfi 44 günlük mühabibə dövründə torpaqlarımızda həlak olmuş demək olar ki, eksər erməni əsgərlərinin meyitlərini təhvil verib: "Ermənistən tərəfinin axtarışları davam edir və mütəmadi olaraq bir neçə erməni hərbcisinin cəsədinin qalıqları aşkarlanaraq öz ailələrinə göndərilir. Ermənistanda "itkin əsgərlər" məsəlesi uzun müddətdir ciddi probleme çevrilib. Bu gün de erməni cəmiyyətinin ən aktual məsəlesi itkin

herbçilərlə bağlıdır. Erməni ailələri 10 aylıq zaman keçməsinə rəğmən, hələ də heç bir məlumatın olmamasını İrvan hökumətinə bağışlamır. Vurğulamaq lazımdır ki, işgaldən azad edilmiş ərazilərdə axtarış həyata keçirənlər, erməni əsgərlərinin cəsədlərini axtaranlar Rusiya sülhəməramlıları və Ermənistən həmin işə təhkim etdiyi xüsusi heyətdir. Onların bu işi necə həyata keçirdiyinə ancaq özləri cavab verə bilərlər. Erməni tərəfinin "300 itkinimiz var" deməsi o anlama gəlmir ki, onların hamısı haqqında rəsmi Bakı dəqiq bilgilər sahibdir. Müharibə zamanı xeyli sayda erməni silahlı zərərsizləşdirilib, tələf edilib. Ola bilər bəzilərinin cəsədləri, meyitlərinin qalıqları torpaq altındadır. Yaxud, ötən müddət ərzində dağlıq, meşəlik ərazilərdə yirtici heyvanlar tərəfindən cəsədləri parçalanıb. Ona görə də axtarış nəticəsində üzə çıxarılması çətinləşir. Müharibədə bu cür hallar yaşandığı üçün Ermənistən tərəfi buna görə Azərbaycanı ittiham edə bilməz. 30 ilə yaxın ərazilərimizi işğaldə saxlaşmış, 4 mindən artıq itkinimiz barədə heç vaxt məlumat verməmiş bir ölkə rəsmilərinin işe ümumiyyətə danişmağa haqqı yoxdur. Nəzərə alaq ki, bizim de hələlik 7-8 hərbi qulluqçumuz itkin sayılır. Axtarışlar fasiləsiz davam etsə də, nəticə yoxdur".

İsmayıllı Qocayev

Arxiv sənədləri açıldı

Yaponiya bakterioloji mühəribəyə hazırlıq görüb



Yaponiya SSRİ ilə bitərəflə müqaviləsinə rəğmən 1945-ci ildə - ikinci dünya mühəribəsinin sonuna yaxın bakterioloji mühəribəyə hazırlaşmış.

"Şərq" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə arxiv sənədlərində qeyd olunub.

Məlumatə görə, bakterioloji silahların istehsalı üçün Yaponiyanın əsas qurğuları bölgədə cəmləşmişdi. Sonradan planın qarşısı alınıb və dönya felaketdən qurtulub.

Kənan

Putin və Makron telefonla danışıblar



Fransa Prezidenti Emmanuel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə "Şərq" "RİA Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, liderlər Əfqanistanla bağlı son vəziyyəti müzakirə ediblər. Dövlət başçıları qarşıdağı günlərdə fəaliyyətlərini əlaqələndirmək barədə razılığa geliblər.

Kənan

Pekin Tehranın üzərində söz sahibi olacaq

Çinin yatırımları İran iqtisadiyyatını asılı vəziyyətə salacaq

"İran Prezidenti İbrahim Rəisinin xarici və təhlükəsizlik siyasetində Rusiya və Çinlə əməkdaşlığı önem verəcəyini proqnozlaşdırmaq olar. Bu siyasetin bünövəsi ondan əvvəl qoyulub. İranın keçmiş prezidenti Həsən Ruhani də Rusiya və Çinlə əməkdaşlığı əhəmiyyət verir və bu istiqamətdə hamidən daha çox irəli getmişdi".

Bu sözləri "Atlas" Araştırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq"ə açıqlamasında qeyd edib. O bildirib ki, Həsən Ruhani prezidentliy dövründə İran-Rusiya-Çin birgə hərbi təlimləri keçirilməyə başladı və Pekinlə 25 illik strateji pakt imzalandı: "İranda islam inqilabından bu yana Çinlə yaxşı əlaqələr qurulub. İranın yeni Prezidenti İbrahim Rəisi hesab edir ki, Çinlə münasibətləri inkişaf etdirmək üçün yaxşı imkanlar var və o, bu imkanlardan istifadə edəcək. Bu o deməkdir ki, Rəisi Pekinlə daha əvvəl imzalanan 25 illik paktın bəndlərini sözsüz yerine yetirəcək. Bunun iki səbəbi var. Birincisi, illərdir Qərbin sanksiyaları ilə üz-üzə qalan İranın xarici investisiyalara ehtiyacı var. Pekin 25 ilde İrana 400 milyard dollar yardım qoymağı vəd edib. İkincisi, İranın

Çinlə yaxınlaşmasını ali dini lider Əli Xəmenei də dəstəkləyir. Rəisi isə Xəmeneinin esas dəstəkçilərindəndir və Tehranda yayılan xəberlərə görə, 80 yaşı keçən ali dini liderin əsas varisidir. Rəisi ilə Xəmeneinin xarici və təhlükəsizlik siyasetləri eynidir. Odur ki, Rəisi Xəmeneinin Çinlə yaxınlaşma siyasetinə sadıq qalacaq".

Politoloq bildirib ki, İranda Çinlə imzalanan paktdan narahat olanlar da var: "Keçmiş president Mahmud Əhmədinejad Çinlə imzalanan paktın əsas təqidçiləridəndir. O hesab edir ki, Tehrən Pekinlə razılışması İrani Çindən asılı vəziyyətə salacaq. Əhmədinejad Çində təzyiqə meruz qalan müsəlman uyğurları da xatırlayıb. Bununla Əhmədinejad ali dini idarə və prezidentə xatırladıb ki, özünü islam aləminin əsas ölkələrindən biri sayan İran müsəlmanlara eziyyət verən ölkə ilə strateji müttefiq olmamalıdır. Həqiqətən Çində uyğurlara verilen eziyyət Tehrəni narahat etmir. Tehrən üçün önemli olan Çinin Qərbe qarşı mübarizə aparması və İrana yardım qoymağa hazır olmasıdır. Digərləri onu narahat etmir. Böyük ehtimalla İranda Əhmədinejad kimidüşünənlər az deyil və belələri haki-



miyyətdə və parlamentdə də var. Ancaq pakti ali dini lider dəsteklədiyindən razılaşmanın təqidçiləri səslərini gur çıxara bilmirlər. Halbuki təqidçilər haqsız deyillər. Əlbettə, Çinin yatırımları calbedicidir. Ancaq bu yatırımlar İran iqtisadiyyatını həqiqətən Çindən asılı vəziyyətə sala bilər. Çin yaxın illərdə İranın əzəmətli təbii ehtiyatlarına sahiblənməklə Tehrən bu sahədəki qərarlarına təsir edəcək. Eyni prosesi Mərkəzi Asiya ölkələrində müşahidə etmək olar. Çin Mərkəzi Asiya ölkələrinə də vaxtile milyardlarla dollar yatırım qoyub. Hazırda Mərkəzi Asiya ölkələri Çinə o qədər borclanıblar ki, bir sıra qərarları Pekinlə razılışdırmaq məcburiyyətində qalıblar. O da məlumdur ki, Çin yatırım qoysuğu ölkələrə işçi qüvvəsi kimi vətəndaşlarını da göndərir. Bu hal isə yerli əhali ilə zaman-zaman münaqışlər yaradır. İranda isə işsizlərin sayı az deyil".

Aynurə Pənahqızı

"Moskva İrəvanı, sadəcə, ələ salır"

Mübariz Əhmədoğlu: "Hadisələr real qiymətləndirilməlidir"

Ermənistanda üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinen hərbi saxlanılıb. Bu barədə "Sputnik Armeniya" məlumat yayıb.



Cümə axşamı yerli vaxtla 01:30-da hərbi hissələrdə birinin müdafiə bölgəsinin döyüş postunda gülələnmiş üç əsgərin meyiti tapılıb. Axşam saat 17:40 radələrində isə onlara ciyin-ciyin qulluq edən hərbi saxlanılıb. O, qəsdən adam öldürməkdə ittihad olunur. Ermənistən İstintaq Komitesi Cinayət Məcəlləsinin 104-cü maddesinin 2-ci hissəsinin 1-ci bandı ilə cinayət işi açıb. Cinayət işinin ibtidai istintaqı davam edir.

Siyasi innovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistən ordusundakı "başipozuqluğunu" "Şərq"ə şərh edib:

"Bu vəziyyət 2016-ci ildəki Aprel döyüşlərindən sonra başlandı və ikinci Karabağ mühəribəsində də özünü göstərdi. Mesələ ondan ibarətdir ki, İrvan bizim siyasetimizə reaksiya verə bilmir və beşlək, onlarda psixoloji sarsıntı yaranır. Əsgərlər orduda bir-birilərinə qarşı aqressiv davranışları ile isə sanki sakitləşmək isteyirlər".

M.Əhmədoğlunun fikrincə, hadisələr real qiymətləndirilməlidir: "Qərb Azərbaycanın qalib olduğunu anlayır və Karabağla bağlı məsələlərdə bizi ilkin mənbə kimi qəbul edir. Bunu unutmaq olmaz. Bilməliyik ki, Rusiya heç vaxt Azərbaycanla münasibətləri pisləşdirmək istəməz. Moskva İrəvanı sadəcə ələ salır. Rusyanın Müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Arşak Karapetyana "Ordunuzun müasirləşdirilməsinə dəstək verəcəyik" desə də, sadəcə, qılınc hədiyyə etdi. Bu, ələ salmaq deyilsə, nədir?".

Kənan



Azərbaycan Respublikasının
Medianin İnkişafı Agentliyi

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azərbaycanda azad iqtisadi zonaların yaradılması prosesi sürətlənilər. Bakı şəhəri Qardağ rayonunun Əlat qəsəbəsində yeni xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına getirib çıxaracaq. Eyni zamanda Azərbaycanın logistika və neqliyyat mərkəzi kimi mövqeyini gücləndirəcək.

Ölkədə çoxşaxeli nəqliyyat infrastrukturunun fəaliyyətini daha səmərəli edəcək. Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət stratejiyasiın vacib halqlarından birini teşkil edir. Azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı ixrac sebətinin həm çeşidini, həm de coğrafiyasını genişləndirməyə şərait yaradır. Bu da birbaşa və dolayı ilə valyuta daxil olmalarının artmasına, müasir texnologiyalara çıxış imkanına pozitiv təsir göstərir. Son nəticədə milli iqtisadiyyat dayanıqlı inkişaf edir və dünya bazarına daha səmərəli integrasiya olunur. Belə iqtisadi zonaların yaradılması ayrı-ayrı ərazi və regionların iqtisadiyyatının inkişafı baxımından təsirli mexanizmdir.

Tarixə nəzər saldıqda məlum olur ki, xüsusi iqtisadi zonalar əsasən 20-ci əsrin ikinci yarısından etibarən ABŞ, Yaponiya,

Koreya, Çin və başqa ölkələrdə yaradılmışa başlanılıb. Dünya Bankının hesabatlarına əsasən, dünyanın 130 ölkəsində 4000-dən çox xüsusi iqtisadi zona mövcuddur ki, onların da global ixracda çəkisi 200 milyard dollardan artıqdır. Azad iqtisadi Zonanın fəaliyyəti yalnız yerleşdiyi ölkənin ərazisinə deyil, qonşu ölkələrin da iqtisadiyyatına müsbət impuls verməkdədir. Azad iqtisadi Zonanın regional təsirlərini əyani görmək üçün Dubaya

da imkan verir ki, Azad Ticaret Zonası həm əlavə dəyər yaradan, eyni zamanda beynəlxalq paylama məntəqəsi kimi də inkişaf etsin.

Iqtisadçı-ekspert Eldəniz Əmirov "Şərq"ə açıqlamasında deyib ki, Əlat Azad iqtisadi Zonasında veriləcək güzəştlər və digər detallar elan edilib. Ekspertin sözlərinə görə, şirkətlər güzəştlərin edilməsi baxımından 3 yere bölünəcək: "Birinci qrupdan olan əsas investorlara bütün güzəştlər ediləcək. Bunlar beynəlxalq istehsal şirkətləri, eləcə də xarici ixracaya yönəlmüş, innovasiyalı məhsul və xidmətlər istehsal edən, yeni texnologiyalar tətbiq



Ələtdə yaradılacaq Azad iqtisadi Zona əla bir fürsətdir

Bu, qeyri-neft sektoru üzrə xarici investorların Azərbaycana axının yeni dalğasını yarada bilər

baxmaq kifayətdir. 1940-ci ilə qədər Dubay kiçik yaşayış məntəqəsi olub. 1979-cu ildə Cəbəl Əli limanının tikilməsi vəardinan ise onun ətrafında Azad iqtisadi Zonanın salınması kiçik yaşayış məntəqəsinin müasir zamanımızda dünyanın əsas ticarət və maliyyə mərkəzinə çəvrilmesinə imkan yaratdı. "Free Trade Zone" modelində uğurla istifadə edən ölkələrdən biri də qardaş Türkiyədir. Türkiye Ticarət Nazirliyinin rəsmi internet saytının verdiyi məlumatə əsasən bu gün üçün qardaş ölkədə bu xüsusi statuslu iqtisadi zonanın ticarət dövriyyəsində payı 20 milyard dollardan artıqdır. Azərbaycanın Şimal-Cənub, Şərqi-Qərb ticarət marşrutlarının mərkəzində yerləşməsi Azad Ticarət Zonasının yaradılmasını iqtisadi baxımdan səmərəli edir. Əlat qəsəbəsi beynəlxalq avtomobil və demir yolu xətlərinə ən əlverişli mövqedə yerləşir. Bu

edən və bu sahədə yeni iş yerləri yaradan şirkətlərdir. İkinci qrup şirkətlər zonadan kənardə yerləşən və güzəşt olmayan şirkətlərdir. Bunlar AİZ-nin əsas müştəriləri üçün köməkçi məhsullar hazırlanıb şirkətlər olacaq və onlara icazə veriləcək ki, zonaya bitişik xüsusi ayrılan əraziyə yerləşsin. Üçüncü qrup şirkətlər isə zonada yerləşəcək, amma güzəştləri olmayıcaq. Onlar da Azad iqtisadi Zonanın əsas müştərilərinə kommersiya, pərakəndə və məsiş xidməti göstəren şirkətlərdir. Mənənən maraqlı olan onlara verilən güzəştlərdir. Bu siyahıda korporativ vergilər - 0 faiz, ixrac üçün mallara gömrük və ƏDV - 0 faiz, asanlaşdırılmış gömrük rejimi və s. kimi xeyli sayıda güzəşt istiqamətləri əks etdirilib. Amma burada daha diqqət cəlb edən vacib güzəştlər xarici mülkiyyət məhdudiyyətinin olmaması, xarici valyuta və ya mənfaətin geri

qaytarılması ilə bağlı məhdudiyyətin aradan qalxmasıdır. Eyni zamanda mübahisələrin beynəlxalq standartlara uyğun olaraq həll edilməsi, investorların qorunması kimi güzəştlərdir. Bu güzəştlər 0 faiz vergi, 0 faiz gömrük güzəştlərindən daha vacibdir. Çünkü xarici investor özünü təzyiq altında hiss etməlidir. Mülkiyyət məhdudiyyəti qarşılaşmamalıdır, qazandığı mənfaəti istədiyi zaman ölkədən sərbəst çıxara bilməlidir. Xarici investor nəinki bunlar pozuldunda, hətta pozulma ehtimalını hiss etdikdə belə ilk fürsətdə buradan qaçacaq".

Ə.Əmirova görə, ən adı güzəştlərdən belə maksimum yararlanmalar üçün imkan vermek lazımdır: "Məsələn, vəriliş güzəştlərdən biri belədir ki, xarici işçilərin Dövlət Sosial Müdafiə fondunda iştirakı, yəni bu Fonda ödəniş edib-ətməməsi könüllü olacaq. Bu ödənişləri

edib-ətməməyə işçi və çalışdığı şirkət qərar verəcək. Hətta bu məsələdə belə Dövlət Sosial Müdafiə Fondunda bir az artıq vəsait yüksəlsin deye bu şirkətlərə rəsmi və ya qeyri-rəsmi səviyyələrdə təzyiq etmək, buna cəhd etmək kimi hallara yol verməməlidir. Miqyasından asılı olmayaraq istənilən təzyiq növü xarici investoru Azərbaycandan qaçıran ən başlıca səbəbdür. Bu na görə də nə olur-olsun, hansısa qurumun, məmərun və ya bürokratik engellərin bu güzəştlərdən xarici investorların tam istifadə etməsinə mane olmasına imkan vermək olmaz. Çünkü bu, təkçə investorun və ya bu azad iqtisadi zonanın taleyi yox, bütöv Azərbaycan iqtisadiyyatının taleyi ciddi zərbə olar. Azad iqtisadi Zona qeyri-neft sektoru üzrə xarici investorların Azərbaycana axının yeni dalğasını yarada bilər. Yetər ki, onların Azərbaycan ərazisində azad iqtisadi fəaliyyət imkanlarının yaradılmasına inamını, güvəni qazana bilek. Bu inamı qazanmaq üçün iqtisadi Zona əla bir fürsətdir".

İsmayıllı Qocayev

Azərbaycan Respublikasının Medianin İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Ermənistən və Rusiya
10 noyabr razılaşmasını
qəsdən sabotaj etməyə çalışır

10 noyabr üçtərəflə razılaşmanın bir sıra bəndləri yerinə yetiriləsə də, Ermənistən hələ də razılaşmanın əsas təhləblərinə emel etmir, Rusiya sülhmeramlıları isə Ermənistəni bu razılaşmaya dair öhdəliklərini yerinə yetirməyə məcbur etməyə mərəqlə görünür.

Əksinə, razılaşmaya uyğun olmayan proseslər baş verir. Ermənistən revanşist təşəbbüs lərə hevəsləndirilir, bu ölkə yenidən silahlandırılır, ordusu modernləşdirilir. Üstəlik, Ermənistəndən Qarabağa herbçilər daşınır. Bütün bunlar ya Rusiya sülhmeramlılarının gözü qarşısında, ya da ki, onların bilavasite iştirakı ilə baş verir. Bir sözələ, sülhmeramlılar öz missiyalarına, mandatına uyğun davranmır, əksinə, sanki sülhün

Silahlar daşınır...



Azərbaycan yenidən hərbi gücünə söykənməli olacaq

təessüfle bəyan edib ki, eyni sözü üçtərəflə Bəyanatın digər subyektləri - Ermənistən və Rusiya haqqında demək mümkün deyil: "Onlar sanki bütün davranışları ilə

əleyhinə çıxmış kimi qeyri-adəvat davranış sərgiləyirlər. Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov vurğulayıb ki, Azərbaycan bölgədə gərginliyin qalması yox, əksinə, üçtərəflə razılaşmanın bütün şərtlərinin tam şəkildə yerinə yetirilməsində, bölgədə sülhün, əməkdaşlığın bərəqərə olmasında maraqlıdır. Analitik

cə çıxarmalı və məsuliyyətli davranmaq yolunu tutmalıdır. Əks təqdirdə, rəsmi Bakının önleyici tədbirləri özünü çox gözəltməyəcək. Burada ilk növbədə Rusiya sülhmeramlılarının məsuliyyət zonasında anti-terror əməliyyatına başlaması gündəmə gəlebilər.

Biz bu yolla həm sülhmeramlıların yerinə yetirməli olduğu işi, yəni erməni silahlılarının Qarabağdan tamamilə çıxarılması işini, həm də Ermənistəndən sülhə məcbur edilməsi missiyasını həyata keçirmə olarıq. Dünya herb tarixində və erazi münəqşələrində hər iki təcrübəyə rast gəlmək mümkündür. Əgər Ermənistən bunu istəyirsə, Azərbaycan buna tam hazırlıdır.

Sözügedən razılaşmala əməl edilməyəcəyi təqdirdə, eləcə də həm Qarabağda, həm də dövlət sərhədimizdə ermənilər tərəfindən yeni texribatları, silahlı insidentlərin baş verəcəyi halda, Azərbaycan yenidən hərbi gücünə söykənməli olacaq. Bunun qarşı tərəf üçün nə kimə ağır nəticələrə getirib çıxaracağına isə Ermənistən hazırlığı hərbi-siyasi rəhbərliliyi və sülhmeramlılar düşünməlidir".

Ə.Hüseynov bəyan edib ki, Rusiya sülhmeramlıları Qarabağdan erməni herbçilərin çıxarılmasını təmin etmək əvəzinə, Laçın dəhlizi vasitəsilə Ermənistəndən yeni hərbi qüvvələrin daşınmasına şərait yaradır: "Sülhmeramlıların nazəret etdiyi ərazilərdə erməni silahlıları qanunsuz postlar qurmağa, sünə temas xətti yaratmağa çalışırlar. Əlbəttə, rəsmi Bakı bütün bunlara seyr qala, göz yuma bilməz".

İsmayıllı

"Azərbaycanın tam hüququ var ki, Rusyanın dırnaqarası sülhməramlı qüvvəlerinin Azərbaycandan çıxarılması üçün üçtərəfli imzalanmış müqavilədən imtina etsin. Hesab edirəm ki, Zaxarovanın açıqlaması həm də en üst seviyyədə Rusiya tərəfindən təxribatın yaranması deməkdir və bu hal ikitərəfli əlaqələrə, eyni zamanda regional münasibətlərə ciddi xələl getiren hadisələrdən biridir".

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, Mariya Zaxarovanın verdiği açıqlamalar Rusiya dövlətinin rəsmi mövqeyini təmsil edir: "Ötən gün Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı Ermenistan-Azərbaycan, Qarabağ münəqışının toxunaraq bəzi məsələlərə aydınlıq getirdi. O, açıqlamasında bəzi qarantıq, həm də təccübə olmayan fikirlər səsləndirdi. Zaxarova bildirib ki, "Ümumiyyət, həm Bakıda, həm də Yerevanda bizim ölkəmizin və Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin sabitləşdirici rolunu yüksək qiymətləndirir. Sülhməramlılarımız sayəsində bölgədə vəziyyət xeyli yaxşılaşdırıb və sakit olaraq qalır". Burada sual yaranır ki, görəsən, Zaxarova KİV-ləri izləmirmi? De-

"Silah verirsənse, deməli, tərəfləri mühəribəyə hazırlayırsan"



Zaxarovanın fikirlərindən belə qənaətə gəlmək olar ki, Rusiya bilərkədən regionda vəziyyəti gərginləşdirməyə çalışır

mək olar ki, hər gün mütəmadi olaraq Ermənistan tərəfi rus "sülhməramlıları"nın müvəqqəti yerləşdiyi Qarabağda atəşkəsi pozur və həmin "sülhməramlılar" ermənilərin xətrinə dəymək niyyətində görünür. Zaxarova yenə də söyləyir ki, "Təbii ki, biz bu mövqeyimizi həm Bakı, həm də Yerevanın diqqətine en ali və yüksək səviyyələrde çatdırırıq. Biz hər iki tərəfi humanitar sahədə qarşılıqlı qızış doğuran məsələləri aradan qaldır-

mağa, hərbi əsirleri "hamının-hamıya" prinsipi əsasında, minalanmış sahələrin xəritələrini tam həcmədə dəyişdirməyə çağırıraq". Zaxarovanın əsirler barədə söylədiyi fikirlərə toxunarken Birinci Qarabağ savaşı zamanı Azərbaycan tərəfindən əsir düşmüş şəxsləri də bu prinsipə daxil edirmi? Ve yaxud da Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi Bakının Rusyanın Ermənistana silah satmayıacağına ümid etməsi barədə bəyanatına fi-

kir bildirən Mariya Zaxarova öz çıxışında belə dedi: "Biz bu barədə çox oxuyuruq və eşidirik, lakin diqqəti ona çəkmək istərdik ki, bu cür əlaqələr həm Ermənistan, həm də Azərbaycanla çoxdan mövcuddur. Eyni zamanda biz bölgədə gücnisbetinin qorunub saxlanmasıın vacibliyini də nəzərə alırıq". Zaxarovanın fikirlərindən belə qənaətə gəlmək olar ki, Rusiya bilərkədən regionda vəziyyəti gərginləşdirməyə çalışır. Bu, Rusiya tərəfindən atılan ilk addım deyil və son addım olduğunu da düşünmək çətin məsələdir. Belə qənaətə gəlmək olar ki, ümumiyyətə, Rusiya bölgədə sülh və sabitliyin olmasının tərefdarı deyil. Ümumiyyətə, Rusyanın əsas marağı bölgədə daimi münəqışının qalmasıdır". Politoloq vurğulayıb ki, Zaxarovanın açıqlamasında iki məsələ bir-biri ilə tamamilə ziddiyət teşkil edir: "Birincisi, Zaxarova açıqlayıb ki, rus sülhməramlılarını her iki ölkə, hər iki tərəf istəyir və onların varlığı regionda sülhün, sabitliyin qorunmasına töhfə verir. Məsələ ondadır ki, Azərbaycan rus sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasını və məsələnin birdefəlik helline nail olmaq istəyir. Ona görə də həm Müdafiə Nazirliyinin, həm Xarici İşlər Nazirliyinin, digər

adiyyəti qurumların verdiyi açıqlamalarda da müvəqqəti dislokasiya olunmuş yeni müvəqqəti yerləşdirilmiş rus sülhməramlılar ifadəsi işlənir. O deməkdir ki, yeni o qüvvələr o ərazidə müvəqqətidir. Digər tərəfdən isə Zaxarova silah satılması ilə bağlı fikrini ifadə edən zaman deyib ki, "biz burda balans yaratmaq istəyirik". Bu zaman sual oluna biler. Öger Mariya Zaxarova düşünürse, ki, həm Ermənistana silah verməyə, həm Azərbaycana silah satmaq balansı yaradırsa, bu artıq bir də münəqışının alovlanması deməkdir. Çünkü silah verir-sənə, demək, tərəfləri döyüə hazırlaşdırırsan. Bu da artıq Rusyanın qeyri-stabilliyin olmasının tərəfdarı olduğuna işarədir. Görünən odur ki, Rusiya ənənəvi siyasetindən el çəkmək istəmir. Atdığı addımların əsas məqsədi Cənubi Qafqazda qeyri-stabilliyi davam etdirək, hərbi varlığını qoruyub saxlamaqdır. Düşünmürəm ki, bu verilen açıqlamalar tam şəkildə yeriñe yetirilecek. Çünkü əger Rusiya tərəfinin atdığı addımlar bu cür davam edərsə və təxribatçı fikirlər, ifadələr səslənərsə, Rusiya ordusunun regionda uzunmüddəti qalması prosesi o qədər de inandırıcı görünür".

Aynurə Pənahqızı



politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, bundan əvvəl Ermənistan dünya reyting siyahılarında, guya, avtomobil qəzasında ən çox hərbiçisini itmiş ölkə kimi xarakterizə olunurdu: "Ermənistanda nizamnamədən kənar davranışlara görə, ölenlərin sayı həddən artıq çoxdur. Ermənistan əsgər ölümürəni gizlətmək üçün yalandan hərbi qəza və sair kimi faktorlardan istifadə edir. Lakin dəfələrlə erməni valideynlərinin Er-

Ölüm halları Ermənistan ordusunu çökdürüb

Ölkədə hərbi, mənəvi ruh demək olar ki, sıfır səviyyəsindədir

Ermənistanda Helsinki Vətəndaş Assambleyasının Vanadzor (Qarakilsə) ofisinin yayıldığı məlumatə görə, ilin əvvəlindən 44 erməni əsgəri ölüb ki, onlardan 35-i bir-birini qəle yetiriblər. Bütün bu fakt onu göstərir ki, Ermənistanda ordusunda vəziyyət çox ciddidir.

Hərc-mərclik və tabesizliyin yayıldığı belə bir şəraitdə Ermənistanda ordusunda fərrarilik halları da geniş vüsət alıb. Ermənistanda insanlar təkcə ordunun acı məğlubiyəti, ölkədə qarşılıqlar və özbaşınalıqlardan deyil, həm də gündəngünə ağırlaşan sosial-iqtisadi durumdan ciddi əziyyət çəkirər. Acı reallıqlar qarşısında çərəsiz vəziyyətə düşən Ermənistən hakimiyyəti bir tərəfdən də ordu daxilində xəyanətlərlə üzləşməkdədir.

Ermənistən əsgər ölümlərinin görə dünyada rekord həddə çatmış ölkələrə dən biri olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi,

menistən Müdafiə Nazirliyi qarşısında keçirdiyi aksiyalar və ümumiyyətə, Ermənistanda ordusundakı xaos, özbaşınalıq göstərir ki, orduda hərbi nizam-intizam yoxdur. Ordu sıralarındaki hərbiçi etikası və hərbi vətənpərvərlik ruhu demək olar ki, sıfır səviyyəsindədir. Komandirlər tərəfdən orduda əsgərlər daim zorakılığa məruz qalırlar. Erməni əsgərləri arasında dedovşinanın hələ də mövcud olması, eyni zamanda köhnə hərbiçilərin yeni gələnləri sıxışdırması Ermənistən ordusunda intiharlara və əsgər ölümlərinə səbəb olur. Eyni zamanda texniki biliklərin olmaması, silahlardan davranışlarının da normal öyrənilməməsi nəticəsində xeyli erməni əsgəri və hərbiçi həyatı itirib. Düşünürəm ki, bütün bunların fonunda hərbi və mənəvi psixoloji ruh da Ermənistənə çox pis vəziyyətdədir. Bütün bunlar isə uzun illər Ermənistən işgalçı olmasını, ordu içərisində islahatlar aparmamasını, ümumiyyətə, Ermənistən dövlət idarəciliyinin olmamasının baris göstəricisidir".

Aynurə Pənahqızı

Ankara hərbçilərini geri çəkməyəcək

ABŞ qoşunlarının Əfqanistandan çıxarılmasına baxmayaraq Türkiyə sülhməramlı kontingenti hələ də Kabil hava limanının mühafizəsini həyata keçirir. Türk hərbçiləri ilə yanaşı Azərbaycan sülhməramlıları da Əfqanistanda fəaliyyətini davam etdirir və mövcud situasiya hər iki ölkə üçün də olduqca risklidir. Maraqlıdır, Türkiye Əfqanistandan öz hərbçilərini geri çəkəcəkmi?

MCP sədrinin müavini, politoloq Mehəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyənin Əfqanistanda öz hərbçilərini geri çəkməsi, ümumiyyətə, bu ölkədə siyasi-hərbi fəaliyyətinə son qoyması gözlənilmir. O qeyd edib ki, əger Türkiye Əfqanistandan çıxarsa, regional siyaseti tənzəzüle uğraya bilər: "Qeyd edim ki, Liviyanın başlayaraq Yaxın Şərqi və Cənubi Qafqaz siyasetində Mərkəzi Asiya siyasetinə açılım edən Ankaranın əsas hədəfi dünya nizamında yer almaqdır. Həmçinin, Pakistanla siyasi-hərbi əlaqələri inkişaf etdirməsi, Ankaranın Mərkəzi Asiya və



Əksinə, Türkiye Pakistan və Əfqanistanda öz mövqeyini gücləndirəcək

Orta Şərqdə geosiyasi mövqelərini möhkəmləndirəcək. Ona görə də Əfqanistandan çıxmayaçağı, hətta "Taliban"ı tanıyaçağı, Pakistan vasitəsilə "Taliban"la six əməkdaşlıq edərək, bu ölkədə sülhün əldə edilməsinə töhfə verə bilər.

Politoloq qeyd edib ki, Türkiyənin Əfqanistanda siyaseti regional maraqlarına cavab verir: "Təbii ki, burada Türkiyənin rolu sülhün əldə edilməsinə töhfə verəcək. "Taliban" da Türkiye ilə əməkdaşlıqda maraqlı görünür. Əfqanistanda Pakistan və Türkiye öz mövqeyini gücləndirəcək. Azərbaycanın sülhməramlı qüvvələrinin Əfqanistanda fəaliyyətinə gəldikdə isə Türkiye ilə bu, koordinasiya edilir. Görünür, Türkiyəyə bu istiqamətdə Azərbaycan dəstək verəcək".

Aynurə Pənahqızı

İnsanlar dağlara, meşələrə üstünlük verir



Son vaxtlarda Azerbaycanda ekoturizmə maraq artıb. İnsanlar istirahət məkanı olaraq dağlara, ən ucqar yerlərə üz tuturlar.

Bu qəbildən olanların sayı durmadan artır. Bəs Azerbaycanda ekoturizmin inkişaf etdirilmesi istiqamətində hansı addımlar atılmalıdır?

İqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında deyib ki, ölkəmizdə ekoturizmə maraq artması üçün çoxlu yaşıllıqlar salınmalıdır. O qeyd edib ki, ekoturizmi tək dağ ra-

yonlarında deyil, düzənlik olan rayonlarda da inkişaf etdirmək olar: "Bunun üçün qeyd etdiyim kimi, yaşlılıq zonaları artmalıdır. Əger hemin ərazilərdə təbii göllər yoxdursa, süni göllər yaradıla bilər. Bundan başqa hemin istiqamətə marşrutlar müəyyən edilməlidir. Məsələn, qoruqların özünə marşrutların təşkil olunması daha məqsədə uyğun olar. Bundan başqa yaşıllıq zonasına da nəzarət gücləndirməlidir".

R.Qarayev ekoturizmin inkişaf etdirilməsinin tek turizm sahəsi üçün deyil, həm də məhv olmuş ağaclar-

Azerbaycanda ekoturizm inkişaf etdirilməlidir

dan istifadə olunması üçün mühüm olduğunu qeyd edib: "Bu, ağac emalı sənayesi üçün müsbət haldır. Bundan əlavə bildiyiniz kimi, meşələr həm də sürüşmələrin qarşısını alır. Həm tarixi, həm də elmi baxımdan təbiətin öyrənilməsi üçün ekoturizmin böyük əhəmiyyəti var. Meşələrin dərinliklərində, hündür dağlarda yerləşən abidələrin tarixini öyrənmək, ölkə əhalisinə göstərmək lazımdır. Ekoturizm fəsillərdən asılı olmayıaraq, daim tələbatlıdır. İnkışaf üçün həm də peşəkar kadrlar lazımdır. Elə ölkələr var ki, onların gelirlərinin 99 faizi ekoturizmdəndir. Kiçik bir dövlət olan Costa-Rikanı götürük. Na kənd təsərrüfatı var, ne təbii sərvəti. Ölkə sırf ekoturizm sayəsində gelir əldə edir. Ümumiyyətə, qeyd edim ki, pandemiya görə insanlar daha çox təbiət yөnelirlər. Bu, qlobal tendensiyadır, insanlar artıq bu turizm növünə daha çox üstünlük verirlər. Ona görə də ekoturizmin ölkəmizdə inkişaf etdirilməsində fayda var".

Aynurə Pənahqızı

İntiharın kütləviləşməsi öncədən bəlli idi

Cünti pandemiya psixoloji həssaslıqları üzə çıxarıır

Baş Prokurorluğun Mətbuat xidmətinin verdiyi məlumatı görə, son yarımildə ölkədə 322 nəfər intihar edib. Bu, kifayət qədər ciddi rəqəmdir.

Görünür, intihar çoxları üçün sadələşib. Onlar nəyisə düşünmədən canlarından keçməyə hazırlıdır. Bəs niyə belədir?

Psixoloq Fərqli Mehmanqızı "Şərq"ın bu sualını cavablandırıb: "Kərəntinin fəsadlarının ağır olacağını, daxili və xarici aqressiyanın meydana çıxacağını ayalar əvvəl demişdim. Proqnozlaşdırıldığım kimidi də oldu. Cünti pandemiya psixoloji həssaslıqları üzə çıxarıır. İntiharın bu qədər kütləviləşməsinin müxtəlif sebəbləri var. Əsas məsələ bundan ibarətdir ki, valideynlər uşaqlara hələ kişik yaşlarından "Ölsəydim, səndən canım qurtarardı" kimi ifadələrlə sanki intiharı təlqin edirlər. Beləliklə, ölüm bütün problemlərdən çıxış yolu kimi qiymətləndirilir. Sanki intihar bir növ təbliğ olunur. Sui-qəsdə cəhd edənlər sonradan özlərinə bərəət qazandırmağa çalışır, həmin anki psixoloji durumlarının fərqli olduğunu deyirlər. İntihar psixoloji həssas insanların seçimidir".

Kənan



Üçüncü dozadan sonra vəziyyət düzələcək

Həsət Rüstəmov: "Vaksinə qarşı kampaniya insanlıq əleyhinə təbliğatdır"



Nazirlər Kabinetin yanında Operativ Qərar-gahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzərə köməkçisi Şahmar Mövsümov bildirib ki, hazırda Azərbaycanın kifayət qədər vaksin ehtiyatı var.

Onun sözlərinə görə, bununla bağlı hər hansı bir problem yoxdur: "Vaksin ehtiyatımız ilin sonuna kimi kifayət edəcək. Əgər ölkədə 3-cü doza tətbiq olunarsa, növbəti il üçün vaksinlərin alınması barede danışıqlar aparılacaq".

Azerbaycan Demokrat Partiyasının sədr müavini, həkim Həsət Rüstəmov üçüncü doza ilə bağlı "Şərq"ə danışdı:

"Bu, çox əhəmiyyətlidir. İkinci dozanın üzərindən 6 ay keçidkən sonra immunitet hüceyrələri azalır. Beləliklə, üçüncü dozaya ehtiyac olur. Artıq Qərb ölkələrində, o cümlədən Türkiyədə sözügedən təcrübə tətbiq olunur".

H. Rüstəmov, həmçinin peyvənd əleyhinə qara piara da toxunub: "Başa düşürəm, həmişə vaksinlə bağlı müxtəlif şübhələr, iddialar olur. Amma insanların bu qədər həvəsə koronavirus əleyhinə niye təbliğat apardıqlarını anlaya bilmirəm. Vaksine qarşı kampaniya insanlıq əleyhinə təbliğatdır. Fikrimcə, peyvəndlənmə sürətləndikcə və üçüncü doza vurulduqca vəziyyət düzələcək".

Kənan

Azerbaycanda internetin elçatımlığı və keyfiyyəti ilə bağlı problem uzun müddətdir ki, öz həllini tapmayıb. Hökumət tərəfindən bu problemin köklü həlli istiqamətində müəyyən cəhdələr olsa da indiyədək bunlar reallaşmayıb. Xüsusən də regionlarda ve kəndlərdə, o cümlədən Bakı ətrafında və əhalinin daha az məskunlaşduğu ərazilərdə bu problem daha ciddidir.

Məsələyə münasibət bildirən Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz bildirib ki, ötən il Bakı ətrafında keyfiyyətli internete elçatımlıq-la bağlı böyük həcmdə dövlət vəsaitləri ayrılsa da hələlik real nəticələr ortada yoxdur. Ekspert vurğulayıb ki, qonşu ölkələrdə bu istiqamətde müəyyən üstünlük olsa da, müşahidələr göstərir ki, elə onların da bəzilərində oxşar problemlər qalmaqdır: "Maraqlıdır ki, ölkələrin bir çoxunda son zamanlar bu problemin həllinə, xüsusən de ucqar və əhali az yaşayan yerlərdə həllinə yanaşmalar xeyli dəyişib. Azerbaycanda bu problemin həlli üçün NRYTN yəni yanaşma irəli sürüb. Nazirlər bu problemi dövlət və özəl tərəfadlılığı çərçivəsində, yəni dövlət provayderi olan "Aztelekom" və ya "Baktelecom"la digər özəl provayderlərin əməkdaşlığı ilə həll etmək niyyətindədir. Bununla bağlı artıq nazırlik açıqlamalar da verilib. Amma hələlik bu əməkdaşlığın prinsipləri, dövlət və özəl provayderlərin hüquq və vəzifələri haqqında heç bir açıqlama verilməyib. Kəndlərdə yeni qurulacaq magistrallı şəbəkə, həmçinin son nöqtəyədək olan xətlerin necə qurulacağı, hansı texnologiyadan istifadə ediləcəyi, kimin bu infrastruktur quracağı və qurulmuş infrastruktur üzərində mülkiyyətin kimə məxsus olacağı haqqında açıq-

Vəsait ayrıllib, ancaq real nəticələr ortada yoxdur

lamalar verilməyib. Ümid edirəm ki, NTRYN-nin şərtləri özəl provayderlər üçün cəlbədici olacaq".

O.Gündüz əlavə edib ki, gözənlənən o idi ki, NRYTN kəndlərdə və qəsəbələrdə, daha az əhali yaşayın yerlərdə magistral infrastrukturunu özü quracaq: "Həmçinin, müxtəlif texnologiyalar tətbiq ediləcək, lakin son nöqtəyə internetin çəkilməsini özəllərə həvəle edəcək. Qeyd etdiyim kimi hələlik bununla bağlı vəziyyət açıqlanmayıb. Sual yaranı bilər ki, bəs qonşu ölkələr bu problemi necə etmek istəyirlər? Qonşu ölkələr əhalinin daha az yaşadığı ərazilərdə, ucqar yerlərdə və kəndlərdə bu problemi həll etmək üçün son dövrlərdə daha innovativ yanaşma sərgiləyirlər. Qazaxıstan, Qırğızistən və Gürcüstan artıq "StarLink" və "One Web" ilə danışıqlar apararaq onların peyklərindən internet əldə etmək adı çəkilən ərazilərdə keyfiyyətli internetə elçatanlıq problemini həll etmək niyyətindədir. Bu istiqamətə artıq adı çəkilən ölkələr və peyk operatorları ilə bir neçə dəfə müzakirələr aparılıb. "StarLink" və "One Web" dünyasının istənilən yerində internet temini həyata keçirməyə imkan verən global peyk sistemləridir. Bu tip internetin əldə edilməsi üçün müəyyən avadanlığa



Regionlarda, kəndlərdə, əhalinin az məskunlaşlığı ərazilərdə internet problemi yaşanır

(antenaya) və routera sahib olmaq tələb olunur. Azerbaycanda bu tip peyk internetinin əldə edilməsi imkanları haqqında hələlik rəsmi açıqlamalar verilməyib. Amma "Azərkosmos"un son açıqlamalarından və addımlarından belə güman etmək olar ki, bizdə də "StarLink" və ya "One Web" kimi operatorlardan internet əldə edilmesi istisna olunmur. Belə ki, son zamanlar "Azərkosmos" Çinin kosmos sahəsində kommersiya fəaliyyətini həyata keçirən məşhur "Satelliteherd" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu şirkət "Azərkosmos"un Əsas Yerüstü Peyk idarəetmə Mərkəzində diametri 4,2 metr olan yerüstü antenəsini da quraşdırıb. Düşünmək olar ki, gələcəkdə "Azərkosmos" da global peyk sistemlərindən internet əldə edilməsini nəzərdə tutur".

Aynurə Pənahqızı

"Tək Allah bilir ki, biz nələr yaşayırıq"



Firəngiz Mütəllimova: "Mən də teatrın açılmasını istəyirəm, həvəslə gözləyirəm"

başlayacaq. Çünkü iş insanın cövhəridir. Hər halda dövlət bizdən yaxşı bilir. Bir ara sentyabrda açıla biləcəyi söylənilirdi. Amma indi yolu-xanların sayı çoxalıb. Həm ehtiyat edirik, həm dariixir. Tək Allah bilir ki, nələr yaşayırıq. Sənətimizlə nəfəs alırıq. Bununla yanaşı bir-birimizə öyrəşmişdik, hər gün görürüşdük, dərdləşirdik".

Aktrisa serial çəkilişlərinin da-yandığını xüsusi vurgulayıb:

"May ayında final oldu. Hazırda tekrarlarını yayımlayırlar. Başqa serial-lara baxıram, çəkilişlər davam edir. Serialda bir az fərqlidir. Bəzən səhnələrdə tək olursan, yaxud da qapalı mə-kanda çəkilmir. Teatra tamaşaçı da gəlir. Düzdür, vaksinasiya olunanlar var. "Covid" pasportu ile tamaşaçılardan teatra buraxıla bilər. Tekrar edirəm, hissə-hissə bərpa olunacağını düşünürəm. Məktəblər açılacaq. Yəqin növbəti dəfə teatrlarla bağlı qərar veriləcək".

Azərbaycan Dövlət Akademik Müsi-qili Dram Teatrının mətbuat katibi Fəri-də Aslanova da mövzu haqda fikirlərini bizimlə bölüşüb: "Teatrların açılmasını canidildən istəyənlərdən. Hələ bununla bağlı qəti bir tapşırıq verilmədiyinə görə gözləyirik. Teatrımız istər sərt karantin rejimində, istərsə də 44 günlük Vətən müharibəsi dövründə iş-lərini onlayn davam etdirdi. Ümid edək ki, teatr mövsümümüz onlayn olmaya-caq. Məni düz anlayın, teatrımızın ta-maşalarını "YouTube"də izləyəndə sanki vitaminsiz, bütün fermentləri ölüdürümüş, konservləşdirilmiş bir qida qəbul edirəm. Bəzən də zəif internet adımı hövselədən çıxdarıdır. Teatr incə-

sənət adamlarının, sənətə qiymət ve-rən bütün insanların ağıcyeridir. Bu sa-he ilə nəfəs alanlar var. Uzun müddətdən sonra onları görəndə mə-təl qalıram. Çünkü xiffət edirlər. Elə bil sevimli peşələri əllərindən alınır. Teatr-la yaşıyan adamları səhnəsiz qoy-maq olmaz. Təki bütün teatrlar fəaliyyətə başlasın. Dediym kimi, teatr-sız özümü sünə tənəffüs aparatına qo-şulmuş kimi hiss edirəm, onlayn tamaşa anlayışını isə ümumiyyətə qə-bul etmək istəmirəm. Teatr başqa aləmdir. Bir-iki saat telefondan ayrılib diqqətini səhnəyə yönəldirsən. Hisslərinə baş-başa qalırsan. Düşünməyə, dincəlməyə zamanın olur. Teatrımızı tərifləmək olmasın, heç bir dəqiqə də dayanmır. Yeni mövsümə böyük ümidi-lərle hazırlaşırıq. Elə bu ayın sonunda direktorımız qastrol sefərində olacaq. Qələbəmizlə bağlı bir çox layihələrimiz oldu. Onlar haqda bir-bir mətbuata mə-lumat vermişəm. Ölkədə ilk dəfə inklü-ziv teatr layihəsi həyata keçirdik. Yəni eşimə əngəllilərin teatr studiyasını ya-ratdıq. Qeyd edim ki, "İnküliv teatr" layihəsi YUNESKO tərəfində bəyəni-lib".

Xatırladaq ki, Prezidentin köməkçi-si, Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyaseti şöbəsinin müdürü Şahmar Mövsümov Nazirlər Kabinetin yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifininqində çıxışı zamanı epi-demioloji vəziyyət imkan verəsə, teatr və kinoteatrların fəaliyyət göstərməsi-nin müzakirə edilə biləcəyini söyləyib.

Samirə Ərəblinski

Aktrisa Sənuber İsgəndərli teatr və ki-noteatrların açılmasına etiraz edib. O, feysbuk profilində bu sözleri yazıb: "COVİD pasportu ilə hər yerə getmək olursa, niye teatrlara, kinoteatrlara getmək mümkün deyil?".

S.İsgəndərinin statusuna sənət dostları da fikir bildiriblər. Məsələn, aktyor Vüsal Murtuzəliyev "Bir daha sü-but edirlər ki, teatr və kino bizim üçün ən sonuncu məsələdir" şərhini əlavə edib.

"Şərq"lə həmsöhbət olan Xalq ar-tisti Firəngiz Mütəllimova isə yolu-xanların sayının xeyli artdığını söyləyib: "Delta ştammının da qorxulu olduğunu deyirlər. Bele vəziyyətdə bir söz deyə bilmirəm. Mən də teatrın açılmasını istəyirəm, həvəslə gözləyirəm. Lakin bu durumda necə açıla bilər? Ar-zum budur ki, koronavirus bələsi bit-sin, teatrlarımız fəaliyyətə başlasın. Teatr bizim ikinci evimzidir, hamımız getmək, orada olmaq istəyirik. Çox da-rıxmışq. Sanki həyatımız sənəbü. İstə-yirəm ki, bütün həmkarlarım sağlam olsunlar. "Covid" qurtarsın, işimizə

Gülay Zeynəb Xanlarovanın mahnisini oxudu

"Özü ilə danışa bilməsəm də, ona çox yaxın bir insana söylədim"



"Hansısa sənətkarımızın mahnisini ifa etməzdən əvvəl özündən hallalıq alıram".

"Şərq" xəber verir ki, bu sözleri "Özəl" programında müğənni Gülay Zeynallı deyib. O, açıqlamasına buntarı da əlavə edib: "Amma elə olur ki, əlaqə yarada bilmirəm. Məsələn, "Sevənlərə nə-ğmə deyək" mahnisi Xalq artisti Zeynəb Xanlarovanın repertuarındandır. Özü ilə danışa bilməsəm də, ona çox yaxın bir insana söylədim. Dedi, sənin sözərini çatdıracam. İn-anın, musiqini dərindən anlayanlar zəng etdilər ki, bu mahnını haradan tapmisan? Biz onu müasir tərzdə ifa etdik. Harada oxuyuramsa, "Zeynəb xanıma, bizim dəyerli sənətkarımıza məxsusdur", deyirəm. Əminəm ki, o da dinləyib və bəyənib. Gənclərə dəstək olan bütün sənətkarlara sonsuz təşəkkürlerimi bili-dirəm".

Samirə

"Toy etməməklə, ağlamaqla deyil"

Afət Fərmanqızı: "Camaat toyu kefindən edir ki?! Bir il altı aydır ölkədə uşaqlar dünyaya gelmir"

Son günler "Cümə" məscidinin axun-du Hacı Surxayın "Məherremlik aynında aile quranlarının 99 faizinin xoşbəxtliyi, övladlarının sağlamlığı sual altındadır" açıqlaması müzakirə olunur.

Axund sosial şəbəkələrdə təqid atəşinə tutulub. Əksəriyyət uzun müd-dətdən sonra toyular icazə verildiyi üçün bunun normal olduğunu düşünüb. Fikirləşirlər ki, iki ilə yaxın toyalar üzə-rindəki qadağanın leğv edilməsini göz-ləyən gənclərin aile qurmasında bir qəbahət yoxdur. **Mövzu haqda "Şərq"da danışan müğənni Afət Fərmanqızı hər kəsin fikrinə hörmətlə yanaşdığını söyləyib:** "Bir az dünyəvi

düşünürəm. Dövlətimiz nə məsləhət bilirsə, mən də onunla razıyam. Əgər qərar verilsə ki, matəmdir, mənim də qanun qarşısında boynum qıldan in-cədir. Həm də imamlara, peyğəmbər-lərə hörmət insanın qəlbində olmalıdır. Toy etməməklə, ağlamaqla deyil. Camaat toyu kefindən edir ki?! Bir il altı aydır ölkədə kütłəvi şəkildə uşaq dünyaya gelmir. Çünkü aile qur-maq məmkün deyildi. Bunu həyatın qanunu kimi dəyərləndirmek lazımdır. İmama da, peyğəmbərə də ürkədə yas saxlanılmalıdır. Mən ölümə, şəhidimə, imama, peyğəmbərə Allahla baş-başa qalıb rehmət oxuyuram. Yoxsa əlimdə dəsmal ağlamaq və sair qəribə görü-nür. Kimə nəyi sübut edirik? Sonda bir

Pərvin 5 yaşından pul yiğmağı bilir

"Bunun metodlarını lap uşaqlıqdan öyrənmişəm"

"Həmişə yiğimci in-san olmuşam. Pul yiğ-maq, qənaatçılı olmaq mənim üçün asan və önəmlidir. Bunun me-todlarını lap uşaqlıq-dan öyrənmişəm".



"Şərq"in məlumatına görə, bu sözləri aktrisa Pərvin Abiyeva "Onun sirri" programında söyləyib. O, 5 yaşından etibar-en pul yiğdiğini deyib: "Dondurmaya, saqqıza pul verirdilər, xərcləmirdim. Bir aya 10 manat yı-gırdım, mənim düşüncələrim fərqlidir. Adam var, deyir ki, ölöndə tək kəfən aparacam, dünya malı burada qalacaq. Bəli, elədir. Lakin sevdiklərimi geridə qoyacam, övladlarım, nəvəm-nəticəm, bacım-qardaşım qalacaq. Bu pulu qoyuram ki, onlar rahat yaşasınlar. Uşaqlıq illərimde əziyət çəkmişəm. İmkanlı olduğumuz vaxtalr da olub. Hətta ailədə her uşaqa bir dayə var idi. Bəzən isə biz mənim dayəmə möhtac qalmışq".

Samirə

"Ürəyi qədər səsi də gözəl idi"

Gülyaz Məmmədova mərhum Tuqay İsmayılovdan yazıb

Xalq artisti Gül-yaz Məmmədova ko-ronavirusdan dünyasını dəyişən xanəndə Tuqay İs-mayılovdan yazıb.



"Şərq" xəber verir ki, o, instagram hesabında bu sözleri qeyd edib: "Tuqayın ürəyi qədər səsi də gözəl idi. Bir il mə-nim sinfimdə oxudu. Xalq artistimiz Məsumə İbrahimoğlu da tələbəsi olub. Gülyanaq Məmmədovayla Təyyar Bayramovdan da dərs alındı. Bir an dayanırdı, öyrənirdi. Bütün xanəndələrin, müəllimlərin, müğənnilərin sevilmisi idi. Baki Humanitar Kollecinde müəllim işləyirdi. Tez-tez məsləhət alırdı, hamımızdan bəhrələnirdi. Deyirdim ki, savadlı müəllim, peşəkar ifaçı adını almağa hazırlanırdı. Otuz beş yaş insan ömrünün en güzel çağları sayılır. Heyif səndən, əziz bala-mız, qardaşımız, gözəl səsli xanəndəmiz, məkanın cənnət olsun".

Samirə



de söyləmek istəyirəm ki, dövlətimiz necə məsləhət bilirsə, odur. Efirlərdə konsert proqramları yayımlanır. Belə-dirse, biz niye toy etməyək? Dövlətin içində dövlət quracaq? Qaydalarla əməl edirəm. Önce öz şəhidlərimə, son Qarabağ savaşında şəhadətə uca-lanlırlar, tarix boyu Vətən uğrunda ca-nından keçənlərə yas saxlayıram".

Samirə

Saç yumaq saatlarla davam edir

Kəndin qadınlarını görən inana bilmir



(Əvvəli səh: 16-da)

Burada uzun saç, bizim düşündümüz uzunuqlandan olduqca fərqlidir. Belə ki, qadınların ortalaması saç uzunuğu 1.7 metrdir. Huan-gluo kəndi təbiəti, düyü tarlaları, mədəniyyəti və uzun saçlı qadınları ilə turistlərin də marağına sebəb olan olduqca məşhur bir yerdir.

Dağlarda yaşamağa adaptasiya olan bu etnik qrup, uzun ve sağlam yaşamları ilə de diqqəti cəlb edir. Ağırılıqlı olaraq tərəvəz və meyvə istehlak edir, yediklərinə çox diqqət yetirirlər.

Uzun ömürlerinin sırlarını araşdırın elm insanları, burada yaşayan birliyin hər payda çoxlu paxla və tə-

rəvez yedyini görürler.

100 ildən çox yaşanan bu insanların həm sağlam qidalanlığı, həm də istehlak etdikləri suların olduqca təmiz olması diqqət çeker.

Bu cəmiyyətdə yaşıllara hörmət göstərmək olduqca əhəmiyyətlidir. Yolda gördüyündə mütəq salam vermeli, onlara səhbət edərən pis bir söz istifade etməməli və yanlarında oturuşunuza diqqət yetirməlisiniz.

Eyni hörmət yemək süfrəsində de olmalıdır. İlk yemək haqqı, daim ən yaşlı olandadır və yeməklər, yaşlı adamın olduğu tərəfə doğru sıralanır.

Yao kişiləri və Yao qadınları çox vaxt fərqli bir yerdə evlilik etməz və bir-birləriyle evlənlərlər. Kişilər, ekse-riyətə heyat yoldaşının ailesiyle birlikdə yaşayır və evlilik qərarlarına valideynlər qarışmazlar.

Minlərlə illik ənənələri və mədəniyyətləriyle Yao qadınları bütün

dünyanın diqqətini özünə çəkib. Qadınlar sağlam uzanan saçlarını əsla kəsdimirlər. Evli qadınlarla subay qadınlar arasında saç stil fərqlikləkləri də var.

Məsələn, subay qadınlar saçlarını bir çadra ilə örterkən, evli qadınlar saçlarını önlerində bir topuz ilə bağlayırlar.

1980-ci illərə qədər bir kişi evli olmayan bir gənc qızın saçını qısa görəsə, o qızın ailəsinə 3 il boyunca xidmət etmək məcburiyyətdən qalırı-

Lakin artıq belə bir qaydalar yoxdur. Bura artıq turistlərin six gəldikləri yerlərdən biridir. Hətta qəsəbə sakinlərinin, yerli palтарlar geyib mahnilər söylədiyi, rəqs etdiyi və saçlarını necə yuduqlarını digər insanlara öyrətdiyi bir nümayişləri belə var.

Bu göstərilərin bilet satışlarından əldə edilən gəlir, kəndin gəlirinin böyük bir qismini təşkil edir.

Qadınlar yüzlərə ildir düyü suyu ilə yuduqları saçlarını həm sərgiləyir, həm də turistlərə şüşələnmiş düyü suyu satır və buradan da gəlir əldə edirlər.

Qırmızı Yao qadınları üçün saçları olduqca əhəmiyyətlidir. Diqqət çəkən bir başqa xüsusiyyət isə neçə yaşında olurlar olsunlar, qadınların saçları qara və çox parlaq olur.

Bu uzun saçların onlara bolluq, bərəkət, zənginlik və uzun ömür getirəcəyinə inanırlar. Burada yaşayan qadınlar həyatlarında yalnız bir dəfə saç keşirler. O da 16 yaşında həyat yoldaşı axtarışına başlayan zaman.

Turan

Təmizliyin qorunmasına nəzarət edəcəklər

Bakının kommunal xidmətləri yeni texnika və velosipedlər təmin edilir. Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən "Şərq"-ə verilən məlumatə görə, paytaxtda şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi ilə bağlı son vaxtlarda bir sıra tədbirlər həyata keçirilib.

Ölkə başçısı tərəfindən ayrılan maliyyə vəsaiti hesabına müasir tələblərə tam cavab verən 57 ədəd müxtəlif təyinatlı yeni kommunal texnika alınıb. Xidmətlərin maddi-texniki bazasının gücləndirilməsi üçün əlavə tədbirlər görülür, işçilər mövsümə uyğun yeni geyim və iş üçün lazımlı inventarlarla təmin edilirlər.

Kommunal xidmət eməkdaşlarının karşısındakı duran əsas vəzifələrdən biri şəhərin təmizliyinin qorunmasıdır və bu işlər kommunal texnika və işçilərin əl əməyi hesabına gündəlik olaraq tam şəkildə həyata keçirilir.

Şəhər ərazisi, vətəndaşların gündəlik



Bakıda kommunal işçilərə velosipedlər verilib

gəzinti və istirahət yerləri olan park və xiyabanlar, küçə və prospektlər, mədəniyyət, turizm və iri ticaret obyektlərinin qarşısı, keçid meydancalarının sanitər təmizliyi ciddi nəzarətə saxlanılır. Paytaxtda keçirilen kütləvi tədbirlər zamanı, bayram və istirahət günlərində kommunal xidmətlər tərəfindən mərkəz ərazilərdəki sanitər şəraitə nəzarət dəha da artırılır. Lakin təessüf olsun ki, müxtəlif insanlar məsuliyyətsizlik edərək yol kənarlarına,

pakrlara, skamyalara, keçidlərə, ağacların dibinə, yaşıllıq guşələrinə və s. yerlərə istifadə etdikləri su və şirə qablarını, ərzəq qalıqlarını, siqaret qutularını və digər tullantıları atırlar. Bu da həm sakinlərimiz, həm də paytaxta gələn qonaqların haqlı nəzarətgəna səbəb olur, şəhərimizi çıxklıdır. Belə halların qarşısının alınması, təmizlik işləri zamanı operativliyin təmin edilməsi üçün mövcud təmizlik qrafikindən kenar təmizləmələrin aparılmasına kömək edilməsi və şəhərimizin sanitər təmizliliyinin yüksəlməsinə yardımçı olmaq məqsədi ilə paytaxt rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinə əlavə kömək olaraq yeni velosipedlər verilib. Velosipedlər iri məişət texnikasının yaxınlaşa bilmədiyi yerlərdə, parklardakı ensiz cığırarda və s. yerlərde operativ təmizlik tədbirlərinin aparılmasında istifadə ediləcək, kommunal işçilərin əməyinin yüngülləşməsinə köməklik göstərəcəkdir.

Aynurə

Baş redaktor: Akif Aşırı

Baş redaktorun müavini: Yusif Nəzərli

Redaktor: Ayyət Əhməd

Reportorlar qrupu: Məlahət Rzayeva, Şeyman Bayramova, İsmayıllı Qocayev, Yegane Bayramova, Kənan Eynuroğlu, Kənan Novruzov, Aynurə Pənahqızı

Texniki heyət: Rüfət Dadaşov, İmamcan Əliyev

Qəzet "Şərq"ın kompyuter mərkəzində yığılır, səhifələrin və "Azerbaycan" nəşriyyatında çap olunur

Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınır. Lisenziya: 535 www.sherg.az e-mail: sherg-1996@mail.ru

Ünvan: Mətbuat prospekti, "Azerbaycan" nəşriyyatı. Telefon: 447-32-41 538-44-50, internet 538-44-15, e-mail: AZ1073

Hesab nömrəsi: "Kapitalbank"ın ASC 1 sayılı Nəsimi filialı 9900003611 SWIFT BIK AL-BAZZX hər AZ17ALIB380700194110046611 Kod 200112 M/H AZ27NAZ0135010000000001944 VÖEN 1300414651 İndeks: 0330 Tiraj: 2550 Sifariş: 1541

Canlı Kitab
O danışın, sən dinlə!

nar | **radio antenn** 101 FM

"Nar" ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyi davam etdirir

Ölkənin ən böyük səsli ədəbiyyat kitabxanasını yaratmaq məqsədilə "Nar" "Canlı kitab" sosial layihəsinə dəstəyi davam etdirir.

Bu günə qədər layihə çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından 35 müəllifin 276 əsəri ana dilində audiokitab şəklində "YouTube" kanalında yerləşdirilib. "Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihənin məqsədi mütləki hər kəs, o cümlədən, görmə məhdudiyyətli şəxslər üçün daha əlçatan etməkdir.

Davamlı yenilənən "Canlı kitab" kanalında müxtəlif janrlarda və həcmərdə olan bədii əsərləri asanlıqla dinləmək mümkündür. Bundan başqa, həftə sonları saat 12:00-dan 14:00-dək "Radio Antenn" 101 FM dalğasında "Canlı kitabı" birbaşa efirdə dinləmek mümkündür. Yayım eyni zamanda radionun və "Canlı kitab" verilişinin rəsmi "Facebook" səhifələrində aparılır.

Beynəlxalq İxtiraçılıq və Biznes İstitutu

KURSLAR

-MÜHASİBAT (2 AY)

-Mobil telefonların təmiri (3 ay)

-KOMPYUTER (1-3 AY)

-KOSMETOLOGİYA və VİZAJ (3 AY)

-KİSİ və QADIN BƏRBƏRİ (1-3 ay)

-Dizayn (3-6ay)

-Masaj (3 ay)

-Biçmə - Tikiş (3 ay)

-Məktəb Psixologiyası (12 ay)

Tel: (012) 489-08-84

Mob: (070) 241-28-67

www.az-baku.com



Çində bir ailədə üç uşaq doğulmasına icazə verilib

Çin parlamenti bir ailədə 3 uşaq doğulmasına icazə verən dəyişikliyi təsdiqləyib.

"Sinxua" agentliyinin verdiyi məlumatə görə, bununla əlaqədar "Əhali, doğumun planlaşdırılması" haqqında qanuna müvafiq dəyişiklik edilib.

Dəyişiklikdə gənc ailələrə dəstək məqsədilə digər müdəələr da yer alıb.

Tac-Mahal gecə də ziyyarətçilərin üzünə açıq olacaq



İl yarımçıraq gecə ziyyarətləri üçün bağlı olan Hindistanın Tac-Mahal mavzoleyi avqustun 21-dən etibarən abidəni ay işığında görmək istəyənlərin üzünə açıq olacaq.

Trend-in məlumatına görə, abidəyə gecə ziyyarətləri koronavirus pandemiyası səbəbindən 2020-ci il martın 17-dən etibarən dayandırılmışdır.

Mavzoleyə turistlər gecə saatlarında yarım saat interval-la, 50 nəfərdən çox olmamaqla buraxılacaq.

Yıldız Tilbə təəccübələndirdi

"Qorunmayan bir peyvəndi niyə vurdurum?"



Türkiyəli ulduz Yıldız Tilbənin növbəti açıqlaması gündəm olub.

"Şərq" xəber verir ki, müğənni vaksinasiya ilə bağlı danışdı. O, bu sözü deyib: "Qorunmayan bir peyvəndi niyə vurdurum? Sübüt edilməmiş, istehsal-

cılarının belə məsuliyyəti öz üzərinə götürmədiyi, "nəsə olsa, məsul deyilik" dediyi vaksini nə üçün vurdurum? Dörd doza vaksin qorunmursa, 44 dəfə vurulacaq? Biz nə edirik?".

Samirə

Kayahanın qızı qalmaqla yaşayır



Türkiyənin mərhum sənətçisi Kayahanın qızı Beste Açıar ilə həyat yoldaşı İpek Açıar arasında qalmaqla yaşayır.

B.Açıar atasının vefatından sonra yenidən evlənən İ.Açıar replika atıb. "Şərq" Türkiyə mediasına istinadən xəber verir ki, o, Instagram hesabında burları yazıb: "Atamla "əlaqə saxladım". Deyir ki, İpek xanım evləndiyi üçün soyadımı heç bir yerde, nə təkbaşına, nə de iniki ərinin soyadı ilə birgə istifadə etməsinə icazəm yoxdur".

Qeyd edək ki, Kayahan üç dəfə evlənib. Üçüncü xanımı İ.Açıar ondan 27 yaş balaca olub. Sevilən sənətçi 2015-ci ildə vəfat edib. Onun ölümündən dörd il sonra İ.Açıar Alper Kömürcü ilə ailə qurub.

Samirə



Saç yumaq saatlarla davam edir

Kəndin qadınlarını görən inana bilmir

Dünyanın bir çox yerində fərqli etnik qrup var. Bunlardan bəlkə də ən maraqlı 3 milyon üzvü olan və Cənub Çin dağlarında yaşayan Qırımızı Yao qrupudur.


Araşdırılmalarla görə, Çində texminən 400 qədər etnik qrup var. Gelin, həyat tərzləri və mədəniyyətləri ilə diqqət çəkən Qırızı Yao qrupunu bir az daha yaxından tanıyaq. Nəhəng Asiya ölkəsi Çin, Pekin və Şanxay kimi kosmopolit şəhərləri ilə yanaşı ekzotik təbəti və mədəniyyəti ilə seçilir. 2002-ci ilə qədər Qırızı Yao qrupunun yaşadığı kəndə gedib çatmaq çox çətin idi. Çin hökuməti möhtəşəm düyü taralları arasında yer alan bu kəndi "turizm islahatı" programıyla tanıdıb, turistlərin də bura rəhatlıqla yetişməsini təmin etdi. Çinin Huangluo kəndində yaşayan "rapunzel" qadınlar qeyri-adı uzun saçlarıyla tanınırlar.

(Davamı səh: 15-də)
Turan



Dünyanın ən tək evi

Ictimai mediada marağa səbəb oldu



İslandiyanın Elliday adasında "dünyanın ən tək evi" yerləşir. Adada olan tək ev haqqında müxtəlif iddiələr ortaya atılır, hər şeydən uzaqda olan ev ictimai mediada böyük marağa səbəb olub.

Ev görənləri heyrətə salır... Yamyaxıl bir təpənin yamacında tikinti "dünya-nın ən tək evi" olaraq tanınır... Dünyanın ən ucqar bir küncləndə tikilən və internet mühitində müxtəlif zarafatlara mövzü olan ev ilə əlaqədar bir çox nəzəriyyə var. İlk başda İslandiya hökumətinin evi məşhur müğənni Björkə hədiyyə etdiyi iddia edildi. Ancaq bu söz-söhbət sürətə çözüldü. Və Björkün evi olmadığı üzə çıxdı. Başqa bir söz-söhbət görə, evin bir milyarder tərəfindən tikildiyi bildirilib. Ayrıca dindar bir kimseyin evi sığınacaq kimi istifadə etdiyi iddia edildi. Ancaq adaya əlaqədar gerçəyin bu iddiälərdən olduğca "normal" olduğu ortaya çıxdı. 18-ci əsrden etibarən bir ovuc insanın yaşadığı bu adanın 1930-cu ildən bu yana tərk edilmiş vəziyyətdə olduğu aydın oldu. Xarici mətbuatda çıxan xəbərlərə görə, 18-ci və 19-cu əsrlərdə bir ovuc ailə, adada çətin bir həyat yaşayırdı... Ada sakinlərinin başlıca qida qaynağı qağayı və balıqları idi. Şərtlərin çətinleşməsiyle ada sakinləri başqa yere daşınmaq vəziyyətində qaldı və ada o illərdə bəri boş qaldı. Bəs, aq ev haradan və necə tikildi? Ellidayda həyat çətin olsa da, adada bol miqdarda qağayı və balıq var. Bu səbəble etrafda yaşayınlar ov üçün adada vaxt keçirirdi. 1950-ci ildə Elliday Ovculuq Dərnəyi, bu gəzintiləri asanlaşdırmaq üçün adada bir ev tikməyə qərar verir. Digər yan-dan ada uzaqdan baxınca cənnət kimi görünse də tək ev, elektrik, su və təsisatdan məhrumdur...

Turan

Aleyna Messinin heyranıdır



Gənc popçu Aleyna Tilki, argentinli futbolçu Lionel Messi heyran olduğunu açıqlayıb.

Ictimai mediadakı paylaşımılla tez-tez gündəmə gələn Aleyna Tilki, "Ən heyranlıq duyduğunuz insanlar necə insanlardır" sualına, "məsələn, Messi! Məşq zamanı da oyun oynamış kimi oynayır və onu izləyərkən nə qədər gerçek olduğunu hiss edirik" şeklinde cavab verib.

Qeyd edək ki, 34 yaşı Messi, keçən günlərdə "Barselona"dan ayrıldıqdan sonra PSJ-yə transfer olunub.

Turan